

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*

# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 161 (5881) 5 sentyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Sənaye parkları inkişafın, ixracın və yeni iş yerlərinin müasir ünvani kimi

Prezident İlham Əliyev: "Dünya Bankının  
"Doing Business" programı çərçivəsində  
Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır"

Səh → 2



3

Yarımaz fəaliyyətin  
acı nəticələrini özgərlərə  
yüklemək cəhdid...



3

"Əli Karimli artıq ağ  
yalanlar danışmağa  
başlayıb"



6

Məktəbə  
necə hazırlaşırıq?



5 sentyabr 2019-cu il

# Sənaye parkları inkişafın, ixracın və yeni iş yerlərinin müasir ünvanları kimi

*İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə qeyd edilib ki, artıq sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manat, faktiki olaraq, qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində, 11 mindən çox yeni iş yeri açılıb.*

Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixracaya yönəlib. Həmçinin, Prezidentin tapşırığı ilə regionlarda iş yerlərinin açılması və məşgullüğün təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermər təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlamasını gözləyirik. Bu layihələrin icrası nəticəsində, ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaqdır. Eyni zamanda, bu layihələrin icrası nəticəsində, 4 mindən çox yeni iş yeri yaradılacaqdır.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb: "Dünya Bankının "Doing Business" programı çərçivəsində Azərbaycan 10-ən islahatçı ölkə kimi tanınır və biz 32 pille irəliləmişik və hazırda 25-ci yerdayık. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir".

Qeyd edək ki, Azərbaycanda sənaye parklarının yaradılması dövlət siyasetinin tərkib hissəsidir. Bu mənada, bir sıra dövlət proqramlarında, o cümlədən, Prezidentin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulub.

Həmin sənədlər çərçivəsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının tarazlı inkişafını təmin edir, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasetini reallaşdırır. Bu cür parkların fəaliyyəti, həmçinin, qeyri-neft sektorunun davamlı inkişafı, ixracyönlü və rəqabətqabiliyyətli, idxlə əvəz edən məhsulların istehsalı, regionlarda məşgullüğün təmin, investisiyaların və müasir texnologiyaların cəlb olunması kimi vəzifələrin yerinə yetirilmesi baxımından da əhəmiyyətdir.

Azərbaycanda sənaye parkları yaradılar, kən, xarici ölkələrin bu sahədəki müsbət təcrübəsi öyrənilib, o cümlədən, BMT-nin Sənaye inkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlığı və inkişaf idarətesinin (TİKA) ekspertlərinin tövsiyələri nəzəre alınıb. Yalnız bu səviyyədə təhlillərdən sonra Prezidentin 24 aprel 2013-cü il tarixli Fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasname" təsdiq edilib.

Əsas məqsədi innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərimi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən, qeyri-neft sektorunun



*Prezident İlham Əliyev: "Dünya Bankının "Doing Business" programı çərçivəsində Azərbaycan 10-ən islahatçı ölkə kimi tanınır"*

davamlı inkişafının təmin edilməsi, yerli və xarici investisiyalar üçün daha əlverişli mühitin yaradılması, əmək qabiliyyəti əhalinin istehsal sahəsində məşgullüğünün artırılması və s. olan sənaye parklarında bir sıra stimullaşdırıcı tədbirlər (sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə emlak, torpaq, gəlir və ya menfeət vergilərindən, istehsal məqsədilə idxlə etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxlə zamanı ƏDV-dən və görürük rüsumlarından azad olunurlar, parklar lazımi infrastrukturla təmin edilirlər, torpaq sahəsinin icarə haqqı aşağı həddə müəyyən olunur, inzibati prosedurlar sadələşdirilir və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlər təşkil edilir) tətbiq olunur.

Bütün bu imtiyaz və güzəştər sayəsində sənaye parkları, qısa müddət ərzində, özləri ni doğruldub, qarşılara qoyulan vəzifələrin öhdəsindən gelmişlər. Belə ki, Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının artıq 18 rezidenti var və onların layihələri üzrə sənaye parkına 2,9 milyard dollar investisiya qoyulub, həmçinin, 5000-dən artıq daimi iş yeri açılıb. Parkın sənaye zonasında bir çox vacib sahələr üzrə müəssisələrin - parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılıb. Dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə yaradılan Balaxanı Sənaye Parkının idarəedici təşkilatı isə "Təmiz Şəhər" ASC-dir. "Yaşıl iqtisadiyyat"ın inkişafında xüsusi əhəmiyyətə malik olan parkın təşkilində başlıca hədəf tekrar istehsal sahəsinə maraq göstərən potensial

sahibkarlar və investorlar üçün əlverişli şərait təşkil etməkdir. 2017-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə birinci hissəsinin açılış mərasimi olmuş parkda 41,3 milyon manat investisiya ilə 16 rezident qeydiyyata alınıb.

Dövlət başçısının 2015-ci il 3 iyun tarixli Sərəncamına əsasən, yaradılmış Qaradağ Sənaye Parkının əsas vəzifəsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyəti sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşgullüğünün artırılmasına dəstək verməkdir. İdarəedici təşkilatı iqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC olan bu parkın bir rezidenti ("Bakı Gəmiqayırmama Zavodu" MMC) var. Sənaye parkına 500 milyon dollara yaxın investisiya qoyulmuş və burada 2000-dək yeni iş yeri açılıb. "Sumqayıt Kimya Sənaye Parkı" MMC Prezidentin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə yaradılmış Mingəçevir Sənaye Parkının da idarəedici təşkilatıdır. Sahibkarlığın fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsal edən və xidmətlər göstərən, parkda rezident kimi qeydiyyata alınmış "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə dəyəri 85 milyon dollar, iplik istehsal gücü 20 min ton iplik olan 2 fabriki 2018-ci ilin fevralında Prezidentin iştirakı ilə istifadəyə verilib. Avadanlıqları Almaniya, İsvəçərə, İspaniya və Yaponiyanın

aparıcı şirkətlərindən alınan həmin fabriklərde 750 nəfər çalışır.

Bunlardan əlavə, ölkədə əsasən, əcəzaçılıq sənayesinin inkişafı məqsədilə Pirallahı Sənaye Parkı da fəaliyyət göstərir. Prezidentin 2016-ci il 14 sentyabr tarixli Sərəncamı ilə 30 hektar ərazidə yaradılmış parkda sahibkarların bütün zəruri xidmətlərden istifadə etmək imkanları var. 5 müəssisənin rezident kimi qeydiyyatdan keçdiyi park üzrə investisiyanın məbləği 100 milyon dollardan artıqdır. Layihələr üzrə parkda 450-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Sonda Nazirlər Kabinetinin cari il aprelin 30-da keçirilən iclasında dövlət başçısının sənaye parkları haqqında söylədiyi fikirləri siyaset getirmək istərdik: "Sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir. Ancaq biz çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun. Bu, həm iş yerləridir, həm yerli istehsaldır, idxaldan asılılığın aradan qaldırılmasıdır. Sənaye parklarının bu sahədə böyük əhəmiyyəti var. Bizdə sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını yaratmasaydıq, bu vəsait də qoyulmazdı. Orada güzəştli şərtlər tətbiq olunur, investorlar vəsait qoyur, iş yerləri yaradır və nəticə etibarilə ölkəmiz inkişaf edir".

**RAMİL**

# Yaritmaz fəaliyyətin acı nəticələrini özgələrə yüksəlmək cəhdidə...

**A**zərbaycan Prezidentinin ictimai-siyezi məsələlər üzrə köməkçisi, şöbə müdürü Əli Həsənov özünün facebook səhifəsində məraqlı və tarixi təhrif etməyə çalışanlara tərs şillə effekti verən bir status paylaşmış. Bu statusu Ə.Həsənovun dünənki qeydlərinin davamı da adlandırmış ola:

Hörmətli oxucular!

Dünən FB səhifəmdə paylaşdım bir məqalədə 1993-cü ilin yay-payız aylarında Azərbaycanda yaşanmış faktiki hakimiyətsizliyin doğurduğu acı fəsadlara toxunmuş və bu fəsadları aradan qaldırmaq üçün ümummilli lider Heydər Əliyevin həmin vaxt hansı ciddi maneələri def etməsindən bəhs etmişdim. Qeyd etmişdim ki, hakimiyəti ve ölkəni məsuliyyətsizcəsine taleyin hökmüne buraxaraq sabotaj yolunu tutmuş o zamankı AXC-Müsavat hökumətinin bəzi rəhbər şəxsləri öz fealiyyətsizliklərinin acı nəticələrini illər sonra onların özünü belə fiziki məhvəndən xilas etmiş şəxse və komandaya yüksəmkələ davam etməyə çalışırlar.

Bələ şəxslərin əsəssiz ittihamlarına cavab olaraq yazdığını həmin məqaləni təhlil edən bəzi müxalif bloqçular nədənse yazıda sadalanmış ciddi faktları və arqumentləri arxa plana ataraq, oxucuların diqqətini 1993-cü ilin avqust ayında keçirilmiş referendum aktı üzərində fokuslamağa, sanki bununla o zamankı məsuliyyətsizliklərinə haqq qazandırmışa çalışırlar.

Bəli, avqustun 29-da re-



ferendum aktı olmuşdu və mən o zaman Heydər Əliyevin rəhbəri olduğu YAP-in feal üzvlərindən biri olaraq və aktiv vətəndaş mövqeli şəxs kimi, əlbəttə ki, bu proseslərdən xəbərdar idim. Həm də sadəcə xəbərdar deyildim, yaxından müşahidə etmək imkanına malik idim. Referendum aktını zəruri edən səbəblər o zaman kifayət qədər idi. İlk növbədə, Azərbaycanın xaricə əlaqələrini tənzimləmək üçün hüquqi əsas lazımdı. Ozamankı xarici diplomatların ölkədəki faktiki siyasi durumu legitimləşdirmək üçün etdiyi çəqışışlar da unudulmayıb. Lakin təəssüfə tekrar xatırlatmağa məcburam ki, Azərbaycanın daha çox xarici diplomatik əlaqələrini tənzimləmək, xarici tərəfdəşlərlə danışılarda "legitim və faktiki hakimiyəti olmayan dövlət" imicindən qurtulmaq üçün məcburən gedilmiş referendum ölkə daxilində vəziyyəti tam nəzarətə götürmək üçün yetərli olmamışdı. Çünkü, bir tərəfdən Əbülfəz Elçibəy təkidlə özünü yeganə seçilmiş prezident elan edir, Ali Sovetin müvafiq qərarını, eləcə də sonradan keçirilmiş referendumun nəticələrini qəbul etmir, digər tərəfdən ona sadıq

parlament üzvləri və məmər korpusu Heydər Əliyevə öz parlament sədri səlahiyyətini icra etməyə bu və ya digər maneələr yaradır, vəzifələrini dondurur, dövlət idarələrinin işini sabotaj edirlər. Digər tərəfdən ilin sonuna qədər ölkənin sərhəd bölgələrində separatizm təhlükəsi davam edirdi. Yaranmış hüquqi anlaşılmazıqları, məmər korpusunun sabotaj cəhdlerini, silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyanlıların Kələkiyə etdikləri sefərlər də nəticəsiz başa çatmışdı.

Parlamentdə aparılmış müzakirelərde silahlı qüvvələrin Heydər Əliyevə deyil, baş nazirə tabe edilməsi haqda anlaşma əldə edilmişdi. Lakin silahlı qüvvələr üzərində nezaret yalnız baş nazirə de deyildi, Ələkəram Hümətəvə, Rövşən Cavadova, ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı birliklər də mövcud idi. Anlaşma da heç bir vahid hüquqi fealiyyət ehtiva etmirdi, cünki Azərbaycanın o zaman düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünüşümüşdi, bəzən ümumi qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar hüquqi aktları əvəz edirdi.

"Bütün ölkənin reglamenti pozulub, qanunlar pozulub, bunu siz etməzsiniz, amma indi siz parlamentdə reglamenti-nin pozulmasına irad tutursunuz". "Demblok" deputat-larından birinin dediklərinə verilmiş məlum cavab ozamankı hüquqi anarxiyanın ən gözəl izahı idi.

Məqalədə mən, həm de ordu olmadan atılması mümkün olan, bəlkə də bir çox hallarda qeyri-mümkün görünen addımlar - hüquqi anarxiya və özbaşinalığın, separatizmin, ölkənin siyasi xəritədən silinmə təhlükəsinin, vətəndaşların fiziki təhlükəsizliyinə olan təhdidlərin, beynəlxalq blokadanın və s. aradan qaldırılmasını sadalamışam.

Lakin, hamiya məlumdu ki, əraziləri hakimiyət uğrunda siyasi mübarizəyə cəlb edilmiş başpozuq herbi dəstələrlə, vahid nizami ordu olmadan qorumaq mümkün deyildi. Yalnız Heydər Əliyev oktyabrda prezident seçildikdən, hüquqi anlaşılmazıqlar və silahlı qarışdırımlar nisbətən ardan qalxdıqdan sonra ölkədə ciddi ordu quruculuğuna başlanması mümkün oldu ki, bu haqda da məqalədə qeyd edilib. Həmin mərhələnin başlanğıçı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu. 2 noyabr 1993-cü il tarixli müraciət təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi əhəmiyyət daşıyan program səciyyəli çıxış idi. Mən dünənki məqaləmdə məhz bu reallığı anlatmağa cəhd etmişəm...



## Azərbaycanın və Türkiyənin Sahil mühafizələri arasında İşçi Protokolu imzalanıb

**A**zərbaycan Respublikası Dövlət Sərhəd Xidmeti (DSX) ilə Türkiye Respublikasının müvafiq qurumları arasında ikitərəflə əlaqələr uğurla davam etdirilir. DSX-nin mətbuat mərkəzindən bildirilər ki, birgə əməkdaşlıq fealiyyətləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin dəvəti ilə sentyabrın 2-də Türkiye Respublikası Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı, kontr-admiral Ahmet Kendirin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sentyabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiye nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəflə əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin təmin edilmesi, transsərhəd cinayetkarlığın təzahürləri ile mübarizə üzre sahil mühafizə sahəsində heyata keçirilən tədbirlər müzakirə olunub, birgə əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibli qeyd edilib.

Səfər çərçivəsində qonaqlar DSX Sahil Mühafizəsində dəniz sərhədlərinin mühafizəsinin təşkili vəziyyəti və xüsusiyyətləri ilə tanış olub, aidiyəti bölmələrin xidməti-döyüş fealiyyətinin müasir tələblərlə uyğun aparılması məqsədilə istifadə olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Türkiye nümayəndələri müsbət təcrübə mübadiləsini aparıb, gələcək əlaqələrin perspektivlərini müzakirə edib və sahil mühafizə bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq eldə ediblər. Görüşün nəticələrinə dair nümayəndə heyətlərinin İşçi Protokolu imzalanıb. Qonaqlar səfər çərçivəsində Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, həmçinin Heydər Əliyev Mərkəzi, Bakı şəhərinin medəni-tarixi abidələri və Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən Siyasi repressiya qurbanları muzeyi ilə tanış olublar.

**Mənə elə gəlir ki, Əli Kərimli Azərbaycan ictimaiyyətinin yaddaşının kiçildiyini güman edir. O hesab edir ki, həmin dövrə yasaşan nəsil artıq yoxdur, gənclərsə onun yalanlarına bir başa inanacaqlar". Bunu, SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydin Mirzəzadə deyib.**

A.Mirzəzadə qeyd edib ki, mən həmin dövrə yasaşan bir insanım və həmin dövrün bir fəlakət, həmin dövrün silsələ faciələr olduğunu birbaşa şahidiyəm: "Birinci, həmin dövrə Azərbaycanda

## Aydın Mirzəzadə: "Əli Kərimli artıq ağ yalanlar danışmağa başlayıb"

vahid ordu deyilən bir anlayış yox idi. Ayrı-ayrı siyasi partiyaların, ayrı-ayrı siyasi insanların nəzarətində olan hərbi dəstələr var idi. Onlar da öz isteklərinə uyğun olaraq hərbi dəstələrlə manevr edirdilər. Yəni, bir sözə istənilən dövlətin müstəqilliyinin mövcudluğunu əsası olan silahlı qüvvələr anlayışı həmin dövrə yox idi. Bu, ola da bilməzdi. Çünkü Əli Kərimlinin də aparıcı şəxslərdən biri olduğu siyasi komandanın nə dövlət idarəciliyi, nə de silahlı qüvvələr quruculuğu ilə bağlı her hansı təsəvvür və anlayışı belə yox idi.

Digər tərəfdən, ugursuz və məsuliyyətsiz kadrlar siyaseti həm yer-



lərde, həm mərkəzi aparatda təcrübesiz insanların təyinatına getirib çıxarırdı və bu isə, ilk növbədə, əhalinin sosial vəziyyətində özünü göstərirdi. Həmin dövrədə Mingəçevir şəhərində uzun müddə çörək növbəsində duranlardan biri

də mənəm. Həmin dövrədə yaşadığım Mingəçevir şəhərində insanların vaxtaşırı qətle yetirildiyinin və insanların özünə və ailəsinin təhlükəsizliyi üçün böyük həyəcan keçirdiyinin şahidlərindən biri də mənəm.

Həmçinin, Əli Kərimli komandasının bir çox qonşu dövlətlərlə, strateji böyük siyasi nüfuza malik ölkələrlə düşməncilik siyaseti yürtürən Azərbaycanın Dağlıq Qarabağ probleminin dünya səviyyəsində tanınmasına və müdafiə edilməsinə getirib çıxarırdı. Sosial vəziyyət həddən artıq ağır idi. Mən dəyəri hər gün düşürdü və insanlar faktiki olaraq bu gün-sabah yaşasamaq uğrunda mübarizə aparırdılar. Həc bir dövlətçilik təcrübəsi olmayan bir şəxsin 27 yaşında

əvvəlcə Ərazi idarəetmə Şöbəsinin müdürü, sonra isə dövlət üçün əhəmiyyətli olan Dövlət Katibi postuna təyinatı Azərbaycan üçün böyük fəlakətlərə yol açırdı. Bu gün Əli Kərimli özünü Azərbaycan cəmiyyətinin tarixinin bir analitiki kimli qələmə verməyə çalışır. Ancaq Azərbaycan xalqı dünənini yaxşı xatırlayır. Məhz Əli Kərimli və komandasının hakimiyətdən uzaqlaşdırılması ilə, Ulu Öndər Heydər Əliyevin hakimiyətə gəlisi ilə nücatın, təhlükəsizliyin, inkişafın əsası qoyuldu. Yeni bu baxımdan Kərimlinin görünür son dövrədə cəmiyyətə təqdim edəcəyi hər hansı bir ciddi arqumenti olmadığına görə, o, artıq ağ yalanlar danışmağa başlayıb".

5 sentyabr 2019-cu il

# Hər kəs dövlət və xalq naminə öz qəti sözünü deməlidir!

*Əli Əhmədov: "Xoşagelməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər"*

**B**ir sırə Qəribi Avropa ölkələrində özərini "siyasi mühacir" kimi qələmə verərək, Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən qrupların sosial media texnologiyası fürsətlərindən yararlanıb "nala-mixa" döymələri faktı bu gün də gündəmdə qalmaqdadır. Daha bir fakt ondadır ki, belələri yalnız dövlət və xalq əleyhinə deyil, həm də bir-birlərinin əleyhinə kampaniyalar aparır, bu vasitə ilə onlara maliyyə dəstəyi verən müxtəlif anti-Azərbaycan şəbəkələrindən bacardıqca daha çox qrantlar qoparmağla cəhdər göstərirlər.

Bu baxımdan, zaman-zaman bir-birləri ilə də "yabalaşmağa" vaxt tapırlar. Misal üçün, bu gün Azərbaycanın siyasi arenasında "siyasi müxalifet" kimi "lider partiya" iddiasında olan AXCP ve Müsavat partiyalarının tərəfdarları Avropa ölkələrində bir-birlərinə ən barışmaz terzdə qənim kəsilən düşmənələr kimi yanaşırlar. Çünki həmin partiyaların Bakıdakı rəhbərləri də eyni prizmadan çıxış edirlər. O cümlədən, digər müxalif yönü hərəkat və partiyaların təmsilçiləri qarşıdurulmada barışmaz rəqiblərə əlavəlməkdərlər. Bütün bunların təməlində isə, dəha bir reallıq dayanır - "mühacir

biznesi" monopoliyası. Beləliklə, daha çox qrant elde etmək savaşı ilə "mühacir biznesi" maraqları radikal təfəkkürlü müxalifətçilərin ambisiyalarını artırmaqla yanaşı, həm də onların bir-birlərinə tərəf cəbhə açmaları ilə də nəticəsini tapır. Lakin bütün bunların əsasında dayanan vacib amil güclü, nüfuzlu, beynəlxalq dairələrdə söz sahibinə əlavəlmış Azərbaycanın adına ləkə yaxmaq və şer-böhtən xarakterli dezinformasiyalar yaymaqla çirklə pul-para qazanmaqdır.

## "Belə bir təhlükə mövcuddur"

Bu arada, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun Sebail və Xətai rayonlarının ilk partiya təşkilatları sədrərinin iştirakı ilə keçirdiyi müşavirədə səsəndirdiyi fikirləri maraq doğurur.

"Təessüs hissi ilə, qeyd etmək istəyirəm ki, ölkədə siyasi proseslərdə iştirak niyyətini ortaya qoyan siyasi fealların bəziləri Azərbaycanda deyil, kənarda fealiyyət göstərirler" deyə bildirən Əli Əhmədov qeyd edib ki, onların siyasi fealiyyətə əlaqədar davranışları ciddi suallar doğurur: "Xoşagelməz hal ondan ibarətdir ki, bu qrup insan-

lar ayrı-ayrı dairələrin alətinə əvvilə bilərlər. Belə bir təhlükə mövcuddur".

Məhz həmin fikirlərdən, bir dəha belə bir nəticəyə gəlmək olar ki, xarici ölkələrdə bir-birləri ilə qrant müharibəsinə gedən ünsürlər ayrı-ayrı dairələrə nökərçilik edərək, ağıclarının onlara verdikləri hər bir əmre canla-başla tabe olurlar. Çünkü belələrinin qazanc mənbələri birbaşa erməni lobbisi və lobbinin dəstəyi ilə fəaliyyət göstərən xarici təşkilatlardır. Əgər xatırlasaq ki, Azərbaycanda cərəyan edən müxtəlif ictimai-siyasi proseslərdən əvvəl və sonra müxtəlif adda qurumlar, misal üçün "Freedom House", "Human Watch" və s. adda təşkilatlar dərhal "hesabatlar" hazırlayıb, onları dövlətimiz əleyhinə yönəldirlər, bu zaman Əli Əhmədovun təhlükə mövcudluğunu barede irəli sürdüyü fikirləri kifayət qədər öz təsdiqini tapmış olur. Bu təhlükə isə, məhz Avropa ölkələrindəki "siyasi mühacir" adı altındakı xəyanətkarlardan qaynaqlanır.

## "Son zamanlar müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallığına kölgə salır, şər-böhtən səsləndirirlər"



Diger tərəfdən, "Müxtəlif dövrlərdə müxtəlif ölkələrdə siyasi mühacirlər həmin ölkələr üçün ciddi problemlər yaradıblar" deyə vurğulayan Əli Əhmədov, bir dəha çağırış edərək bildirib ki, Azərbaycan ictimaiyyəti onların xoşagelməz hərəkətlərinə öz münasibətini bildirməlidirlər: "Son zamanlar müasir texnologiyalar dan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtən səsləndirirlər".

Xatırlamaq lazımdır ki, bir müddət önce, Əli Əhmədov 750 minə yaxın YAP üzvlərini, xüsusi silə, gənc fealları vahid şəkildə birləşərək, dağdıcı təfəkkürə malik müxalifətə, habelə, xarici ölkə-

lərdəki emissarlara qarşı mübarizəyə səsləmişdi. Bu çağırışın əsas mahiyyəti isə, həm də ondan ibarətdir ki, sözügedən ünsürlər heç vaxt öz çirkin əməlləri ilə Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edən nəhəng YAP ordusunun karşısındada tab gətirmək gücündə deyillər. Ona görə də, hər hansı bir yaranacaq təhlükələrin qarşısının alınması üçün, neinki YAP-in gənc fealları, habelə, Azərbaycan dövlətini sevənlər, onun uğrunda davamlı mübarizə aparmağı özlərinə borc bilənlər de, bu mübarizəyə qatılmalı, dövlət və xalq namənə öz sözlərini deməlidirlər.

Rövşən RƏSULOV

## AZƏRTAC və İsrailin Tazpit agentliyi Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar

*Amotz Ayal: Bu sənəd Tazpit-in xarici xəbər agentliyi ilə imzaladığı ilk rəsmi əməkdaşlıq müqaviləsidir*

**A**ZƏRTAC və İsrailin Tazpit xəbər agentliyi informasiya mübadiləsi və media texnologiyaları sahəsində əməkdaşlığı başlayır. AZƏRTAC-in idarə Heyətinin sədri Aslan Aslanov ilə Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal arasında Bakıda keçirilən görüşdə əlaqələrin qurulması və perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan və İsrail arasında six mədəni, tarixi əlaqələrin olduğunu deyən Aslan Aslanov ölkələrimizin hazırda bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi bildirib. Qeyd olunub ki, bütün bunlar informasiya sahəsində də tərəfdəşlik üçün böyük imkanlar açır. İlk mənbədən məlumat mübadiləsinin iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. AZƏRTAC ilə tərəfdəşlikə böyük önəm verdiklərini vurğulayan Tazpit agentliyinin icraçı direktoru Amotz Ayal bu əməkdaşlığın ölkələrimizi bir-birinə dən yaxından tanıtmış baxımdan faydalı olacağını



deyib. "Tazpit İsrailin ilk xəbər agentliyi olaraq ölkə həyatının bütün sahələri üzrə informasiya yayır. Yeni yaranmış media qurumu olmasına baxmayaraq, media texnologiyalarını fəal şəkildə tətbiq edir", - deyə Amotz Ayal bildirib.

Sonra Əməkdaşlıq barədə Anlaşma Memorandumunun imzalanma mərasimi olub. AZƏRTAC-in idarə Heyətinin sədri Aslan Aslanov və Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materiallarının mübadiləsini, kadrların hazırlığı və me-

dia texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya əsasən, agentliklər gündəlik xəbər mübadiləsi həyata keçirəcəklər. Amotz Ayal AZƏRTAC-in jurnalistləri ilə görüşdə bildirib ki, bu gün imzalanan sənəd Tazpit-in xəbər agentliyi ilə ilk rəsmi əməkdaşlıq müqaviləsidir. O, ilk tərəfdəş kimi AZƏRTAC-ı seçmələrinin təsadüfi olmadığını deyib. Qeyd edib ki, AZƏRTAC-in yüzdən çox agentliyi ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri informasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, nüfuzlu xəbər agentlikləri ilə tərəfdəşlik əlaqələri qurması bu seçimi şərtləndirən amillərdir. Əsasən də buna İsrail və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsi öz təsirini göstərib. Görüşdə, həmçinin Azərbaycanda multikultural mühitdən, Azərbaycan və yəhudü xalqlarının burada tarixən sülh şəraitində yaşamasından, müasir media və jurnalistikən inkişafı tendensiyalarından danışılıb.

**Aztəminatlı ailələrin birinci sınıf şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq**



**Heydər Əliyev Fondu tərəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sınıfda gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək. AZƏRTAC xəbər verir ki, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sınıf şagirdləri üçün nəzərdə tutulub.**

Heydər Əliyev Fondu tərəbbüsü ilə aztəminatlı ailələrin hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-də qeyd olunan birinci sınıf şagirdlərinə qatdırılacaq. Qeyd edək ki, Fond "Təhsilə dəstək" layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sınıf şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir.

## "Tariximizi saxtalaşdırınlar həm dövlət, həm də xalq qarşısında cavab verəcəklər"

**Bu gün özlərini "vətən-sevər", "demokrat" və s. kimi adlarda zorla ictimai rəyə sırmış istəyən müxalifət liderləri əvvəlcə öz hakimiyətləri dönməmində Azərbaycan xalqının və dövlətinin başına açıqları oyunlarını xatırlayıb tarixi saf-cürük etməli, sonra nə danışdıqlarının fərqində olmalıdır". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.**

Onun sözlərinə görə, mehz Ulu Öndər Heydər Əliyevin xalqın təkidi tələbi ilə Bakıya tarixi qayıdışından sonra baş verən xaotik vəziyyət, özbaşınalıqlar və vətəndaş müharibəsi təhlükəsi aradam qaldırıldı, o cümlədən, Qarabağ cəbhəsində vəziyyətin xeyrimizə dəyişməsi proseslərinə start verildi: "Bu baxımdan, həmin dövrleri yaşayan, canlı şahidi olan şəxs kimi onu da qeyd etmək istərdim ki, Heydər Əliyevin tarixi qayıdışından sonra Azərbaycan dövlətinin xilas olunan müstəqilliyi deyure və de-fakto təsdiqləndi. Təsəvvürünüzə gətirin ki, ölkəmiz etnik parçalanmalara məruz qalmaq, federal torpaqlara bölməmek üzrə idi. Separatlıq toxumları bir sıra regionlarımızı əhatə etmək yanaşı, rayonlarımız həmin iqtidarıñ cinayətləri üzündən ermənilərin işğalına məruz qalmışdır. Ona görə də, eger bu gün Əli Kərimli və sairləri öz cinayətlərini, xəyanətlərini Heydər Əliyev hakimiyətinin üzərinə yixməgə cəhdler göstərirlərse, çox böyük sehvlerə, yanlışlıqlara yol verirlər. Çünkü bizm her birimiz yaxşı bilirik ki, Heydər Əliyev Bakıya geri döñərkən, onun dövlətin



idare olunması üçün mühüm səlahiyyətləri yox idi. Yeni səlahiyyətlər hələ də AXC-Müsavat iqtidarıñ əlində idi. Prezident Əbülfəz Elçibəy əsas səlahiyyətlərə malik olsa da, ölkənin idarəciliyində əsas sükan onun komandasındaki şəxslərin əlinde cəmlənmişdi. Ordu, güc strukturları, eyni zamanda strateji qərarların qəbul edilməsi üçün fəaliyyət göstəren bir sıra qurumlar Elçibəy hakimiyətinin nəzarəti altında idi. Qarabağda 7 rayonun işğala məruz qalması da bilavasite həmin hakimiyətin naşılığı, xəyanətləri səbəbindən baş verdi. Əger biz tarixə nəzər salarsaq, kəndə və qəsəbələrin ermənilərin əllərinə keçməsi vaxtını müyyəyen edərsək, bir daha buna əmin olar bilərik".

"Hətta bele olan vəziyyətdə Ulu Öndər Heydər Əliyev öz qətiyyəti, iradəsi və siyasi fenomenliyi sayəsində ən ağır siyasi prosesləri aradan qaldırmağa nail oldu. Öncə atəşkəsə nail olundu və buna qədər cəbhədə Horadız və Cəbrayıl zəfərləri qazanıldı", deyə qeyd edən siyasi ekspert bu zəfərlərin elə də asan əldə eidləmediyini də bildirib: "Çünki Heydər Əliyev həmdə mühəribənin nə olduğunu bütün menalarda bilən, onun aparılması qaydalarını, hərbi taktikalarını anlayan bir general-mayor idi. O, yaxşı bilirdi ki, AXC-Müsavat cütlüyü qoyduğu ağır fəsadlar qısa müddətədə daha böyük fəlakətlərə səbəb olaca bilər. Ona görə də, sülh danışıqlarının başlanılmasına şə-

rait yaradaraq, qan-qadaların qarşısını aldı. O cümlədən, ordumuzun, iqtisadiyyatımızın, sənayemizin gücləndirilməsi üçün özünü və xalqı səfərbər etdi. Bu, Onun uzaqqorənliyinin, siyasi fenomenliyinin bariz göstəricisi idi. Bütün bugünkü güclü, qüdrəti Azərbaycanımıza görə, məhz Ulu Öndər Heydər Əliyev minnətdar olmalıydı. Halbuki, özlərini müxalifət lideri adlandıran xəyanətkar qüvvələr öz güllünc, məntiqsiz iddiaları ile hələ də öz dövrlərinin xəyallarına dəlib, xalqın, dövlətin başına getirdikləri oyunları bu günkü hakimiyətin üzərinə yixməgə cəhd edirlər. Lakin onların eyforiyalarına son qoyulub və xalq da yaxşı bilir, dərk edir ki, irəli sürülən hər bir dırnaqarası iddiaları belələrinin qaranlıq əməllərini da haçox ifşa edəcək".

"Sonda daha bir neçə məqama toxunmaq istərdim", deyə qeyd edən Bəhruz Quliyev xatırladı ki, eger bu gün Qarabağda, Naxçıvanda və s. cəbhəyəni və sərhədəni bölgələrimizdə AXC-Müsavat cütlüyü iqtidarından fərqli olaraq qələbələr elə edilir, regionlarımızda bütün xalqlar eyni hüquqa malikdirlərə və heç bir ayrıseçkilik yoxdur, Azərbaycanda sabitlik və inkişaf dinamik şəkildə təraqqi yolunu tutubsa, ölkəmizin nüfuzu zu beynəlxalq aləmdə ən mötəbər tribunalarda qəbul edilir, bütünlərən görə hər birimiz bilavasita Heydər Əliyev siyasetinə minnətdar olmalıydı: "Bəli, tarixi saxtalaşdırmaq olmaz və söz yox ki, tariximizi saxtalaşdırıb öz bəd, xain əməllərini digərlərinin üzərindən atmağa cəhd edənlər vaxtılı tövətdikləri oyunbaşlıqlarına görə də mütləq həm tarix, həm dövlət, həm də xalq qarşısında cavab verəcəklər".

Rövşən NURƏDDİNOĞLU

## YAP Səbail rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlerinin iştirakı ilə geniş tərkibli yığıncaq keçirilib

Dünən YAP Səbail rayon təşkilatının qərargahında 30 avqust 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının icra Katibliyində partiyanın Sədr müavini - icra katibi və Baş nazirin müavini Əli



Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı ərazi ilk partiya təşkilatları sədrlerinin iştirakı ilə yığıncaq keçirilib.

Yığıncaqdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputati prof. Şəmsəddin Hacıyev YAP Sədr müavini - icra katibi Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələr, ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər, qarışdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesi və YAP Səbail rayon təşkilatının qarşısında duran vəzifələr haqqında etrafı melumat verib.

Daha sonra verilən tapşırıqlar üzrə ciddi müzakirələr aparılıb. Tədbirdə çıxış edən Aile, Qadin və Uşaq Problem-

ləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Səbail rayon "Aile problemləri" ərazi ilk partiya təşkilatının sədri Sədaqət Qəhrəmanova, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, YAP Səbail rayon "Aktyorlar Evi" ərazi ilk partiya təşkilatının sədri, xalq artisti Hacı İsmayılov, YAP Səbail rayon "Təhsil tədqiqatçıları" (Azərbaycan Respublikası Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Pirali Əliyev müzakirə olunan məsələlərlə bağlı fikirlərini sədəfənək yanaşı, həm də təkliflərini irəli sürüb.

Sonda yığıncaqdə YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrleri qarşısında konkret vəzifələr qoyulub.

RƏFIQƏ HÜSEYNÖVA

## Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin ticarət dövriyyəsi yeddi ayda 32 faiz artıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin ticarət dövriyyəsi yeddi ayda 32 faiz artıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

Nazir Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu, eməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiriyini qeyd edib. Ölkəmizin TDƏŞ-ə üzv ölkələrlə ticarət əlaqələrinin genişləndiriləcək diqqətə çatdırın İqtisadiyyat naziri 2018-ci ildə ticarət dövriyyəsinin 29 faiz, bu ilin yanvar-iyul ayı ərzində isə 32 faiz artdığını bildirib. Qeyd olunub ki, Azərbaycan

türkdilli dövlətlərin tədbirlərində fəal iştirak edir, üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.

Iqtisadiyyat naziri Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlər, ölkəmizin bir sıra xarici ölkələrdə uğurla fəaliyyət göstərən ticarət evləri barədə məlumat verərək, Qazaxıstanın Nur-Sultan şəhərində də Azərbaycan Ticarət Evinin açılacağı diqqətə çatdırıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv baş katibi Bağdad Amreyev TDƏŞ-in üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın bu təşkilatda fəal iştirakını vurğulayıb. Görüşdə TDƏŞ çərçivəsində iqtisadi eməkdaşlığın hazırlığı və genişləndirilməsi imkanları, Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondu yaradılması, TDƏŞ-in 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili barədə



müzakirələr aparılıb. Qeyd olunub ki, TDƏŞ VII Zirvə Toplantısı üzv ölkələrin iqtisadi əlaqələrinin şaxələndirilməsi, kiçik

və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

5 sentyabr 2019-cu il

# Məktəbə necə hazırlaşırıq?

**Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Azərbaycanda da bu prinsip əsas götürülərək, 2016-ci ildən başlayaraq ölkəmizdə dövlət ümumitəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhəzərlilik qrupları fəaliyyətə başlayıb. Elə həmin il Nazirlər Kabinetinin qərarı ilə 5 yaşıların 55 faizi məktəbəhəzərlilik qruplarına cəlb edilib. Bu il isə 120 minə yaxın beş yaşıının hazırlıq qruplarına cəlb olunacağı gözlənilir. Belə ki 2019-2020-ci tədris ilində 2014-cü il təvəllüdü uşaqlar məktəbəhəzərlilik qruplarına gedəcəklər.**

**Bəs görəsən məktəbə hazırlıq kursu istədiyimiz nəticəni verirmi?**



Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbə hazırlıq qruplarının nəticələrini təhlil edəndə görürük ki, bu pilləni bitirənlər arasında məktəbə hazırlıqlı gələnlərin sayı ildən-ilə artır: "Orta məktəblərdə həyata keçirilən məktəbə hazırlıq qruplarında apardığımız araşdırımlar göstərdi ki, uşağın məktəbə hazırlanması özündə iki vəzifəni birləşdirir: uşağın hərtərəfli (fiziki, əqli, mənəvi, estetik) inkişafına hazırlıq və məktəbdə öyrənəcəyi fənlərin mənimsemilməsinə xüsusi hazırlıq.

Təcrübə göstərir ki, I sinifdə uşaqların böyük bir qisminin müvəffəqiyyətlə təhsil ala bilməməsi, sonrakı siniflərdə geride qalmaları onların məktəbəqədər dövrü baxımsız keçirmələri, təlimə hazırlıq üzrə ilkin vərmişlərə yiyələnmələri ilə bağlıdır. Vacib bir məqamı qeyd edim ki, 5 il bundan əvvəl 170.000-dən artıq beşyaşının yalnız 15-16 faizi uşaq bağçalarına cəlb edilib. Amma 2016-ci ildən etibarən Təhsil Nazirliyinin gördüyü məqsədönlü iş sayesində bu rəqəmdə ciddi şəkildə artım müşahidə olunur. Əvvəlki illərdə beşyaşlıların en yaxşı halda 84-85 faizi içtimai tərbiyə müəssisələrindən kənarda qalırdısa, indi bu rəqəm müsbətə doğru 180 dərəcə dəyişib. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunanlardan yuxarıdır".

## Hazırlıq qruplarının müsbət tərəfləri

Təhsil eksperti Almaz Həsrət bildirib ki, sözügedən qrupların yaradılmasında məqsəd uşaqların məktəbə uyğunlaşmasında problemlərin aradan qaldırılmasıdır: "Hər bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti övladlarını bağçaya getməyə qoymadıqları, ev şəraitində, dayə və nənə-baba himayəsində saxladıqları üçün belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlər səbəb olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər daha çox özünü biruza verir. Belə uşaqlar çox zaman valideyndə ayrıla biləndiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqların məktəbə uyğunlaşması üçün belə bir telimat verildi ki, ölkədə məktəbə hazırlıq qrupları ya-

radılsın və həmin uşaqlar şagird adını almamışdan önce məktəb mühitine öyrənsinlər".

Ekspert söyləyib ki, məktəbə hazırlıq qruplarının müsbət tərəfləri uşaqların məktəbə tam hazırlıq vəziyyətə getirilməsi, kollektiv mühitdə davranışına, ünsiyətə malik olmasıdır: "Belə ki, həm bağça təhsili görən, həm də evdə dayə, nənə-baba və ya valideyn himayəsində olan uşaqlar məktəbəqə-



dər hazırlıq qruplarına cəlb olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə davranışına, həm də ünsiyətin formallaşmasına gətirib çıxarırlar".

## Fəaliyyət necə aparılır?

Bakı Şəhər Təhsil idarəsinin içtimaiyyətlə Əlaqələr sektorunun müdürü Beşəret Məmmədov bildirib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhəzərlilik qrupları 2015-2016-ci tədris ilində fəaliyyətə başlayıb: "Məktəbəhəzərlilik qruplarına qəbul 4-cü tədris ilidir ki, elektron sistem vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımdan mühüm əhəmiyyətə malikdir. 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 261 məktəb üzrə 839 qrupa 23 130 uşaq, 2017-2018-ci dərs ilində 263 məktəb üzrə 868 qrupa 24 209 uşaq, 2018-2019-cu dərs ilində isə 264 məktəbdə 917 qrup üzrə 23 799 uşaq cəlb edilib. 2019-2020-ci tədris ilində Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhəzərlilik qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu ilk dəfə olaraq bütün ölkə üzrə Məktəbəhəzərlilik qruplarına qeydiyyat elektron qaydada aparılır".

Onun sözlərinə görə, məktəbəhəzərlilik qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğəlenin müddəti 30 dəqiqə, məşğələrlərə fasilə 10 dəqiqə müəyyənləşdirilir: "Qruplarda "Otraf aləmələ tanışlıq", "Savad təliminə hazırlıq" və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqisi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqliyi keçirilir.

Məktəbəhəzərlilik qruplarında məşğələlərin aparılması əsasən, bu sahədə davamlı iş



təcrübəsi olan, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur".

B. Məmmədov söyləyib ki, məktəbəhəzərlilik qruplarının yaradılmasında məqsəd 5



yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitine uyğunlaşdırmaq, onların ünsiyət və birgə fəaliyyət bacarıqlarına yiyeşlənməsini təmin etməkdən ibarətdir: "Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhəzərlilik qruplarında dərs ili iki yarımlı bölünür. (I yarımlı: 1 oktyabr-26 yanvar; II yarımlı: 1 fevral-31 may)

2019-2020-ci dərs ili üçün məktəbəhəzərlilik qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhəzərlilik qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq. Paytaxt məktəblərindəki məktəbəhəzərlilik qruplarına uşaqların qəbulu üçün elektron sistəmdə (mektebeqebul.edu.az) 20 000-dən artıq ərizənin onlayn qeydiyyatı (04.09.2019-cu il tarixinə olan məlumatə əsasən) aparılıb. Bu isə deməyə əsas verir ki, ümumilikdə qeydiyyat prosesi uğurla davam etməkdədir".

## Alternativ Qeydiyyat mərkəzləri yaradılıb

Hədəfə çatmaq üçün atılan addımlardan biri onlayn qeydiyyatının aparılmasıdır ki, məktəbəhəzərlilik qruplarına qəbul prosesi də elektronlaşdırılıb. Artıq 4 ilidir ki, elektron sistem vasitəsilə həyata keçirilən proses nəticədə ölkə vətəndaşları olduğu yerdə məktəbi, hətta müəllim seçməklə seçimini təsdiqləyir və heç kimlə görüşmədən, heç yerə getmədən övladını məktəbəhəzərlilik qrupuna yerləşdirir.


Valideynlər və ya qanuni nümayəndələ-

rə onlayn və ya məktəbəhəzərlilik qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzləri yaradılıb. Təkcə Bakı şəhərində 50-dən artıq bele mərkəz yaradılıb. Regionlarda, hətta kəndlərdə bele Alternativ Qeydiyyat mərkəzləri valideynlər kömək etmək üçün hazırlanır. Həmin mərkəzlər Təhsil Nazirliyi tərəfindən sürətli internetə tam təmin olunub. Sistem elə qurulub ki, uşağı mütləq valideyn və ya qanuni nümayəndə qeydiyyatdan keçirməlidir.

## Qeydiyyatdan sonrakı proses

Məktəbəhəzərlilik qruplarına uşaqların qəbulu zamanı ölkə vətəndaşları üçün valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsl və surəti tələb edilir.

Azərbaycan vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəller vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər ölkəmizdə 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi ilə məktəblərə yaxınlaşmalıdır. Xarici ölkə vətəndaşlarından isə məktəblərdə valideynin xarici passportu, Azərbaycan ərazisində müvəqqəti



və ya varsa, daimi yaşamaq üçün verilən icazə vəsiqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin əsl və surəti tələb ediləcək. Nəhayət, digər ölkələrin vətəndaşları olan, qəçqınlıq statusu almış şəxslər Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himaye Sənədini də təqdim etməlidirlər. Məktəbə şəxsiyyəti təsdiq edən sadalanan sənədlər yanaşı, uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 ədəd 3x4 ölçülü rəngli fotosəkil, valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış "Şəxsi kabinet"ində çap olunmuş "Ərizə"si təqdim olunmalıdır.

Nailə

# Sosial siyasətdə inqilabi islahatlar...

*Prezident İlham Əliyevin son addımları bu faktoru təsdiqləyir*

**G**üclü iqtisadi islahatlar və düşünnülmüş sosial siyasətlə irəliləyən Azərbaycanın, son 16 ildə sürətli inkişafı, sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısının son 16 ildə imzaladığı ferman və sərəncamlar, həmçinin, xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə, ölkədə həyata keçirilən sosial tədbirlərin sayı artırıb.

Ölkə Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən son müşavirədə, çıxışı zamanı da qeyd edib ki, ölkədə aparılan iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər bündəcə gelirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Bu, bir real faktordur ki, Prezident İlham Əliyev daima sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk növbədə, mehz sosial sahəyə yönəldilməsini təmin edib. Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlerinin artırılması, həmçinin, qısa müddədə digər ödənişlərin verilməsi kimi mühüm addımlar atıldı və dövlət başçısı bütün bunnları, həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi.

**Nəsib Məhəmməliyev: "Minimum əmək haqlarının artırılması aparılan sosial siyasətin məntiqi nəticəsidir"**

"Minimum əmək haqlarının 180 manatdan 250 manata qaldırılması olduqca alqışlanmalı haldır. Minimum əmək haqlarının artırılması Cənab Prezidentin apardığı sosial siyasətin məntiqi nəticəsidir". Bunu açıqlamasında millət vəkili Nəsib Məhəmməliyev deyib. Millət vəkili bildirib ki, bu artım, təkcə dövlət sektorunda çalışan vətəndaşları əhatə etmir, eyni zamanda, bütövlükdə, özəl sektorda çalışan işçilərin əmək haqlarına da təsir edəcək. Yəni hər iki sektorda çalışanların minimum maaşı 250 manatdan aşağı ola bilmez: "Bu, bütövlükdə, hər kəsin həyatına müsbət təsir göstərəcək. Bu qərar Azərbaycan xalqının, ələxüsus da, maddi duru-

mu bir qədər aşağı olan əhalinin rifah halının daha da yüksəldilməsinə yönəlib. Mən bunu alqışlayıram. Hesab edirəm ki, bu artım Azərbaycan daxilində milli valyutanın devalvasiyasına, yaxud da inflasiyaya səbəb olmayıcaq. Çünkü inflasiya, və devalvasiya hökumətin nəzarətindədir. Azərbaycanda bu sahədə sistemli iş aparılır".

Millet vəkili onu da bildirib ki, minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması inqilabi addımdır: "İndi qədər bir çox belə sərəncamlar olub, ancaq bu cür sıçrayışla ilk dəfə rastlaşmışıq. Bu Sərəncam indiki zamanda, Azərbaycanın iqtisadi imkanlarına adekvat addımdır. Əlbəttə, iqtisadi



sadi imkanlarımız yüksək olmasaydı, belə bir addım atmaq mümkün olmazdı. Dövlət başçısının Sərəncamı neticə etibarı ilə Azərbaycan xalqının, ələxüsus, sosial baxımdan aşağı səviyyədə yaşayan vətəndaşlarımızın rifah halının yaxşılaşmasına xidmət edən bir addımdır".

**İsa Həbibbəyli: "Təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən"**

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Isa Həbibbəyli bildirib ki, iyunun 18-də dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqqının və müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının sentyabrın 1-dən artırılması Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir: "Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyunun 18-də bir çox dövlət qurumlarında, eyni zamanda, elm və təhsil müəssisələrin-

də çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir".

Akademik qeyd edib ki, Prezidentin "Dövlət büdcəsində maliyyələşən bir sıra



təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət peşə təhsili müəssisələrində çalışan, bılık və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur: "Biz elm və təhsil işçiləri, bundan sonra daha da səylə çalışacaq ki, Azərbaycan elminin inkişafına öz töhfələrimizi verək".

**Məhəbbət İbrahimova: "Azərbaycan müstəqil olandan indiyədək, bir il ərzində, bu qədər addım atılmayıb"**

YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, Azərbaycan müstəqil olandan indiyədək, bir il ərzində, bu qədər addım atılmayıb: "Bu, onu göstərir ki, Azərbaycanda sosial layihələrə xüsusi önem verilir. Prezident İlham Əliyev xalq üçün çalışır, dediyi "Hər bir azərbaycanlıın Prezidentiyəm" ifadəsinə əməli ilə təsdiq edir".

M.İbrahimova, onu da vurğulayıb ki, minimum əməkhaqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı:



"Bu, Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti real addımdır. Sərəncama əsasən, artıq sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata qaldırılıb. Xatırladaq ki, minimum əmək haqqı bu il martın 1-dən etibarən, 130 manatdan 180 manata qaldırılmışdır. Həmin zaman artım, birbaşa 600 min-dək insanı əhatə edib. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özel sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olub. Bir sözə, bütün bu uğurlu nəsilətlər bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə cavab verdiyi göstərir".

Beləliklə, verilən sərəncamların əhalinin rifahının yüksəldilməsini şərtləndirən, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülen işlər ölkəmizdə iqtisadi islahatların dərinleşməsini və Vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətli irəliləməsini, xalqın həyat səviyyəsinin, dinamik olaraq, yaxşılaşmasını bir da-ha sübut edir. İnkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə esas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qurverici ənənədir ki, həyata keçirilən sosial siyaset, tamamilə, Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətə dəyişdirməye və insanların özlərini güvənlə hiss etməyə sövq edir.

**RƏFIQƏ KAMALQIZI**

**"Qarabağ münaqişəsinə dair bəyanatlar bu münaqişənin nizamlanmasında irəliləyişə nail olmağa şərait yaratmalıdır"**

**D**ağılıq Qarabağ münaqişəsinə dair bəyanatlar bu münaqişənin nizamlanmasında sürətli irəliləyişə şərait yaratmalıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları barədə sualın cavabında səsləndirib.

O bildirib ki, münaqişə tərəflərinin bəyanatları münaqişənin dinc yolla nizamlanmasına yönəlmış ümumi səyərə uyğun olmalıdır.

Rusiya XİN nümayəndəsi deyib:



"Danışıqlar prosesində "nifaq alması"na çevrilən və əlavə suallar doğuran bəyanatlardan sonra əvvəlki mövqeyə qayıtmaq həmişə çox mürekkeb məsələdir və bu, amanabənd danışıqlar prosesinin tarzlığını poza bilər. Təessüf ki, biz müxtəlif səviyyələrdə müxtəlif

tərəflərin bu cür bəyanatlarını çok eşitmış və bu cür bəyanatlarla yenə üzləşirik".

M. Zaxarova deyib: "Biz daxili siyasi prosese hörmət bəsləyirik və başa düşürük ki, siyasi quruluşun demokratik modelində insanlar istənilən mövzuda fikir söylemək, lakin eyni zamanda müvafiq siyasi ilkin şərait formalasdırmaq hüququna malikdirlər. Çox istərdik ki, bütün tərəflər bir başlıca şərtə əməl etsinlər - bütün resurslar münaqişənin tezliklə və dinc yolla tənzimlənməsinə yönəldilməlidir. Bu, mürəkkəb və uzun prosesdir. Düşünürəm ki, sürətli irəliləməyin zəruri olmasını həm başa düşür və bunun üçün bəyanatlar həmin əsas hədəfə müvafiq olmalı ve ona şərait yaratmalıdır".

**Azərbaycanlılar Rusiyaya səfər edən əcnəbilər siyahısında beşinci yerdədir**

Azərbaycan 2019-cu ilin ilk 6 ayında Rusiyaya ən çox səfər etmiş əcnəbilər siyahısına daxil olub. AZƏRTAC xəber verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, 2019-cu ilin ilk 6 ayında Rusiyaya daha çox Ukrayna, Qazaxistan və Çindən səfər edilib. Ukraynadan Rusiyaya bu dövr ərzində 3 milyon 424 min, Qazaxistandan bir milyon 569 min, Çindən 780 min qonaq gəlib. Siyahıda üçüncü və dördüncü yerləri Finlandiya və Azərbaycan bölündür. Ümumilikdə, bu ilin altı ayı ərzində Rusiyaya 10,7 milyon əcnəbi gəlib.



# Paşinyanın tərəfdarları Putini İrəvanda həbs etmək niyyətiindəirlər?

*Daniel İohannisyan: "Putin Robert Koçaryanla həbsxanada görüşmək istəyir, lakin ehtiyat etsin ki, görüş vaxtı qapı arxasında bağlanmasın"*

**E**rmənistanda növbəti anti-Rusiya kampaniyasına start verilib. Belə ki, ermənilərin ictimai-siyasi istəblismentinin böyük əksəriyyəti, Rusiyaya və bu ölkənin rəhbərliyinə yönəlmış nifrətlərini gizlətmirlər. Lakin diqqətçəkən məqamlardan biri də budur ki, ermənilərin strateji müttəfiqləri olan Rusiya əleyhinə daha öncələr səsləndirdikləri ittiham və sərgilədikləri qıcıq hissələri hazırkı nifrətlərinin qarşısında kölgədə qalır. Bu dəfə Paşinyanın təbliğat maşınının hədəfində, bilavasitə Rusiya Federasiyasının prezidenti Vladimir Putindir...

## Putin bu dəfə də həbsdə olan Koçaryana ad günü münasibəti ilə təbrik müraciəti edib

Bunun isə ermənilər üçün səbəbi var. Belə ki, Paşinyan komandasının və komandaya yaxınlığı ile seçilən siyasi-ictimai çevrənin aqressiv ritorikalarına səbəb hazırlıda həbsdə olan keçmiş prezident Robert Koçaryana müraciətidir. Ötən il olduğu kimi, Putin bu dəfə də həbsdə olan Koçaryana ad günü münasibəti ilə təbrik edib. Hətta eks-prezidenti Rusyanın ən yaxşı dostlarından biri adlandırıb.

Beləliklə, Putin-Koçaryan münasibətlərinin yüksək səviyyədə qalması Nikol Paşinyan-

yan hökumətinin kəskin hiddətine səbəb olub və Paşinyan özünə yaxın bildiyi şəxslər anti-Rusiya kampaniyası aparmaq tapşırığı verib. Çünkü həbsxana kamerasının qəpisinin Rusiya prezidenti Vladimir Putinin arxasında bağlanacağı xəbərdarlığını Ermənistandan "İnformasiyalı vətəndaşlar ittifaqı" təşkilatının rəhbəri Daniel İohannisyan sentyabrın 3-də özünün "Facebook" sehifəsində yazıb.

## Rus ayısı erməni ilanını öz ağırlığı altında əzməli olacaq

"Putin Robert Koçaryanla həbsxanada görüşmək istəyir, lakin ehtiyat etsin ki, görüş vaxtı qapı arxasında bağlanmasın" deyə təşkilatı Nikol Paşinyan tərəfindən maliyyə-



ləşdirilən İohannisyan yazıb. O, budəkəi qrantını işgal olunmuş Dağlıq Qarabağda "seçkilərin keyfiyyətinin artırılması təminatı" layihəsinə görə alıb. Əgər bir şəxs birbaşa hakim komandanın rəhbərliyi tərefindən maliyyələşrisə, demək onun bənzər anti-Rusiya bəyanatlarını səsləndirmək tapşırığını da Paşinyan şəxşən verir.

Bütün bunlar isə, həm də belə nəticə hasıl edir ki, rus ayısı erməni ilanını öz ağırlığı altında əzməli olacaq. Çünkü Ermənistandakı məlum münasibətlərin getgedə daha aqressiv vəziyyətə kecid etməsi də, bu cür qənaətə gelməyə zəmin yaradır.

**Rövşən RƏSULOV**

## Nikol Paşinyan öz "yerlisini" baş qərargah rəisi təyin etmək istəyir



Nazırılıyının tabeçiliyinə verilib. Bildirilir ki, Onik Qasparyan icevənlidir və Müdafiə Nazırlığında belə narahatlıq var ki, Nikol Paşinyan hədəfə alınacağından ehtiyat etdiyi üçün öz "yerlisini" yüksək vəzifəyə təyin edir.

## Ermənistan ordusunda silah oğurluğu baş verib

Ermənistan ordusunun Madagiz ərazisində yerleşən hərbi hissələrinin birində silah oğurluğu olub. AZƏRTAC erməni KİV-lərinə istinadla xəber verir ki, bu barede "İnsan hüquqları üzrə jurnalıstlər" qeyri-hökumət təşkilatına hərbi hissədəki mənbə məlumat verib. İyul ayında baş verən oğurluqla bağlı rəsmi məlumat verilmir. Ancaq mənbənin məlumatına görə, oğurlanan silah "AQM" pulemyotunun bir növüdür və hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Məlumatda bildirilir ki, hərbi hissənin komandiri Armen Qyozalyan silahı müddətli hərbi qulluqcu, hazırda tərxis olunmuş S.M adlı şəxsin oğurladığından şübhəlenir. Çünkü komandır həmin əsgəri kölelik vaxtlarında qəbul edilmiş cəza vasitələri ilə cəzalandırıb. Bildirilir ki, komandır gecə yemək və yatmaq imkanından məhrum olan həmin gənce hərbi qərargahın qarşısında oturmaq əmri verib. S.M adlı şəxs 3 gün oturaraq cəzasını keçirib. Halbuki onun tərxis müddəti bitibmiş. Bunula da məlum olur ki, komandır S.M adlı şəksi qanunsuz olaraq xidmət yerində saxlayıb. Lori vilayətindən olan S.M adlı şəxs orduda xidmət edənə qədər isə Almanıyanın Makdeburq şəhərində yaşayıb. S.M adlı şəxs komandirinin xoşagelməz cəzasını xatırlayıb. Onun hüquqlarını qoruyan Artsax vilayətinin vəkili Arman Baghryan isə verdiyi açıqlamada silah oğurluğu ilə əlaqədar cinayət işinin başlanıldığı bildirilir.



## Mehriban Abasquliyeva: "Əli Kərimlinin xəyanətkar və antiazərbaycançı obrazı hər kəsə məlumdur"



**B**u gün ölkəmizdə görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu, xalqımız tərəfindən alqışlanır, çünkü dünyani bürüyən siyasi və iqtisadi böhrəndən yalnız inkişaf yolu ilə çıxməq olar. Mən təessüs edirəm ki, özlərinin müxalifət lideri adlandıran bəzi siyasetbazlar, hələ də öz ucuz təfəkkürlerinə əsaslanaraq, meydən siyaseti ilə məşğul olurlar". Bu fikirləri "SƏS"ə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva AXCP sədri Ə.Kərimlinin əsassız iddialarına münasibəti bildirərkən deyib.

YAP təmsilcisi bildirib ki, əslində, Ə.Kərimlinin xəyanətkar və antiazərbaycançı obrazı hər kəsə məlumdur: "Azərbaycan dövləti ölkəmizin güclənməsinə səbəb olacaq istənilən uğurlu addıma gedərkən, AXCP sədri və onun ələltəri dərhal ortaya çıxıb səs-küy qaldırıb, bu vasiti ilə xarici aqalarının qarşısında xalq toplamağa çalışırlar. Görünür, bu səbəbdən ki, son vaxtlar xarici səfirliklərin qapılara getməkdən ayaqları döyənək olan Ə.Kərimli indi bunun əvəzini xalqdan və dövlətdən çıxmaga çalışır."

Mehriban Abasquliyeva, eyni zamanda, bildirib ki, Ə.Kərimli hər zaman - istər seçkilər ərəfəsində, istərsə də ölkəmiz üçün digər

əhəmiyyətli zamanlarda şər qüvvə qismində çıxış edir: "Bu adam, öz dili ilə etiraf etmişdi ki, hakimiyətə yiyələnməkdən ötrü, hətta şeytanla olsa belə, iş birliyinə gedər".

M.Abasquliyeva, eyni zamanda, qeyd edib ki, bu gün ona təlimatları da, məhz Azərbaycan əleyhinə işləyən qaranlıq xarici dairələr verirlər: "Ümumiyyətə, daim bu hali müşahidə etmişik. Ona görə də, ortada təccübünə isə axtarmağı da ehtiyac qalmır. Ə.Kərimli vaxtılı lideri Əbülfəz Elçibəyə xəyanət etmiş bir xəyanətkardır, ondan istenilən amile və kəsələr qarşı, eləcə də, dövlət maraqlarına qarşı xəyanət etməyini gözləməyə dəyər. AXCP sədri gəh bir, gəh da digər xarici səfirliklərin qarşısına gedib təlimatlar almaqdansa, bu güne qədər buraxdığı səhvələri etiraf etməlidir. Mitinglərinə gələn 300-500 nəfərin deyil, xalq qarşısına çıxıb, nəinki üzr isməli, onun Azərbaycanda qalmağa haqqı belə yoxdur".

YAP Sabunçu rayon təşkilatının sədri, son olaraq bildirib ki, artıq radikalizm və dağıdıcılıq siyaseti heç vaxt Azərbaycanda ayaq açıb yerinə bilmez, çünkü ölkəmizdə xalq-dövlət vəhdəti mövcuddur: "Bu gün Azərbaycan xalqının Prezidenti İlham Əliyev yalnız dövlətin güclənməsi və xalqının daha firavan yaşaması üçün əlindən gələnə əsirgəmir. O, yorulmadan, gecə-gündüz xalqının və dövlətinin gələcəyini düşünür, bunun üçün yorulmadan fəaliyyət göstərir. Əlbəttə ki, xalqımız da bunu bilir və hər zaman öz Prezidentinin ətrafında dayandığını sərgiləyir. Hər bir Azərbaycan vətəndaşı, yaxşı bilir ki, Ə.Kərimli kimi bitmiş siyasetbazların sonu çatıb və gec-tez, belələri dövlət, qanun və xalq qarşısında cavab verməli olacaqlar. Onların və havadarlarının qaranlıq planları isə daim məhvə düşər olacaq. Buna hər kəs əmin olmalıdır".

**Rəfiqə HÜSEYNÖVA**

# Quldur Paşinyanın quldur siyasatı

*Ermənistanın baş naziri hansı donu geynirsə-geyinsin, yenə də yamağı görünür*

**K**üçədən küçə təfəkkürü ilə həkimiyətə gələn işgalçı ölkənin baş naziri Nikol Paşinyanın quldur siyasatı üzə çıxdıqca, ictimaiyyət "gözəl" mövqeyinə "yox!" deyir. Ekspertlərin sözlərinə görə, nə qədər ki, Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiasında qalarса, davam edən işgal rejiminin düşmən ölkəyə "bəxş elədiyi" ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kəndə, blokada rejimində saxlanması olacaq.

Bunun əsas səbəbkarı isə, öz əvvəklı xələflərindən geri qalmayan baş nazir N.Paşinyanın işgalçılıq siyaseti aparmasıdır ki, bu günə kimi Ermənistan özünün sovetdən qalma rüseyim iqtisadiyyatı ilə, on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və integrasiya oluna bilməyən işgalçi ölkə, nəticədə, tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş vermesinin səbəbi isə, sərsəm, siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyətə geldiyi gündən daha çətin anlar yaşandı. Yeni hakimiyət də əvvəlkilər kimi, reallığı ört-basdır etmək-lə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərmək istədi. Ancaq siyaset naşı olan Paşinyanın hakimiyətə geldiyi bir ildən çox bir müddədə həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qal-

pert Aleksandr Duqin de Ermənistanın, öncə, beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işgal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çekməlidir. Burada reallıq aydın görünür. Rəsmi İravan nə qədər söz hoqqabaklılığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun han-

yerise belə, uzağa da gedə bilmez. Çünkü geydiyi papişlər bünövrədən cırıldır.

## Paşinyan min-bir hiylə ilə qazdığı quyuya özü düşür

Ter-Petrosyan, Sarkisyan və Paşinyan hakimiyətinin yolu da, düşüncə tərzi də eyni olduğu üçün işgalçi ölkədə baş veren ictimai-siyasi gərginlik, problemlər bitib-tükənmir və hakimiyətdə özbaşınlıqlarından ca-



ləri ve təşkilatları ciddi düşündürməlidir - "Dağlıq Qarabağın Azərbaycandan ayrılmazı mexanizmləri yoxdur və ola da bilməz. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik."

Cünki Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı principial və ardıcıl mövqeyi artıq sözügedən konfliktlərə eləqədar, regionda tamam yəni bir vəziyyətin yaranmasına getirib çıxarılmadadır. Eyni zamanda, Azərbaycanın bütün sahələrde əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və məhrəban qonşuluq siyasetini daha güclü olması Azərbaycan Prezidentinin uğurlu diplomatik siyasetinin real nəticəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüb, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Siyasi innovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədəoğlu N.Paşinyanın ağıllı, savadlı, dərin düşüncəli rehbər olmadığını bildirib: "Quyu su tökmək, quyu dolmaz. Paşinyanın siyaset deyilən məsələdən xəbəri yoxdur. Fikir vermisinizsə, "Exo Moskvı" televiziya-sına verdiyi müsahibəsində Paşinyan deyirdi ki, mən oğlumu Dağlıq Qarabağa sülh məqsədi ilə göndərmişəm, orada müharibə getmir. Amma müsahibənin digər bölmündə bildiril ki, əger mənim oğlum ordadırsa və öz ölkəmi və xalqımı qorumaqdan ötrü heç nəyimi əsirgəməyəcəm. Baxın, N.Paşinyanın fikirləri bir-birinə zidd mövqelidir. Birincisi, oğlunu Dağlıq Qarabağa göndərmək, sen dərin düşüncəli yox, əksinə, dəyaz düşüncəli adam olduğunu sübut etmisi".

Ümumiyyətə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğunu və geleceyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işgal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə, erməni dövlətinin geleceyini təhlükə altına alır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, İravanın öz qoşunlarını Azərbaycanın işgal olunmuş torpaqlarından çıxamasıdır. Cünki bu dövlətin geleceyi Azərbaycanla qonşuluq prinsiplərinə eməl etməkdən keçir.

Ümumiyyətə, real vəziyyəti, onu sübut edir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğunu və geleceyi Dağlıq Qarabağ amilindən asılıdır. Cünki bu dövlətin geleceyi Azərbaycanla qonşuluq prinsiplərinə eməl etməkdən keçir. İşgalçi Ermənistanın baş naziri Paşinyan da, sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, da-ha pis olacaq... Bu isə, bir daha o deməkdir ki, Ermənistanın sosial bəlalardan xilas yolu rəsmi Bakıdan keçir.

na doymuş erməni xalqı, artıq ayağa qalxmadadır. Etirazçılar bildirirlər ki, əvvəklı quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Ekspertlər son günlər, açıq-aydın bildirirlər ki, artıq erməni xalqı bilir ki, hakimiyətə yalan vədlerle gəlib verdiyin vədlərə naxələf çıxməğin bir sonu var. Və necə ki, Paşinyanın da oyundanlığın sonunun zamanı gəlir: necə deyərlər, Nikol min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait və ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır.

Daha bir maraqlı fakt isə Paşinyanın iki-üzlülüyü və yalanlarından. Bütün dünya bilir ki, Ermənistan havadarlarının birbaşa yardımını ilə Azərbaycan torpaqlarını işgal edib və münaqişə həmin məqamdan başlayıb. Bu səbəbdən, onun həlliinə işgalçılardan zəbt etdikləri torpaqlardan qeyd-sərtsiz çəkilməsi ilə başlamış olar. Yalnız bundan sonra digər məsələləri müzakire etmək mümkündür.

## Erməni xalqının taləbi - işğala son qoymaq!

Baş verənlər, onu deməyə əsas verir ki, Ermənistanın yeni siyasi elitasi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyaya malik deyil. Bu səbəbdən də, Nikol Paşinyan saxta və köhnəlmış fikirləri təkrarlamalı məşğuldur. İdeya boşluğununa düşən hökümet başçısı öz cəmiyyətinin dəstəyini qazanmaq üçün belə əsəssiz və sərsəm bəyanatlarla çıxışlarından hələ də el çəkmir. Lakin buna baxmayaraq!

## Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi daha da güclənir

Məlumudur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son on altı ilde Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işgalçi Ermənistani, ona havadarlıq edən dövlət-



masında, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə, xüsusiəl, sərsəm bəyanatları ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin dənənişlər yolu ilə həllini mürəkkəbəşdirmək-də davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işgal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolu olmamığını açıq vurğulayırlar. Ancaq əsas məsəle odur ki, bu həqiqəti dərk etməyə nə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil. Lakin ölkədəki acinacaqlı vəziyyət göstərir ki, ermənilər son günlər davamlı mitinq və aksiyalar keçirməklə, əsl reallığı anlamağa başlayıb.

## Paşinyanın çıxış yolu - Ermənistan işgal etdiyi Azərbaycan torpaqlarından qoşunları çəkməlidir, VƏSSALAM!

Ekspertlər də bu fikirdədir. Rusiyalı eks-

s formatda ediləcəyi məsələsi artıq danışqların predmetidir. Hər bir halda ayındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işgal etdiyi ərazilərdən çıxmışından ibarətdir.

Buradan sade bir məntiqi nəticə alınıf: Ermənistanın problemi həlli ilə bağlı təsəvvürleri ilə reallıq arasında dərin bir ziddiyet mövcuddur. Bunu ne ilə izah edirsen et, heç nə dəyişmir. İstər mücerred surətde erməni xalqının iradesindən bəhs et, istərsə də Paşinyan hakimiyətinin siyasi iradesindən dəm vur və ya başqa tarixi "faktlar" getir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssəlam!

Baş verənlər, onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və küçə təfəkkürlü fikirləri təkrarlamalı məşğuldur. Bu yerde Mixail Qorbaçovun işgalçılıq təfəkkürü yadına düşdü. Yəni Nikol Paşinyanla Qorbaçovu müqayisə etsək, bunlar arasında elə bir fəqri görünməz. Çünkü hər iki işgalçi təfəkkürə malikdirlər. Ona görə də, Nikol hansı donu geynirsə-geyinsin yamağı görünəcək. Çünkü yalan ayaq tutur, yeriməz,

5 sentyabr 2019-cu il

## "Paşinyan bir dəfə də olsun bu məsələnin üstünə gəlməyib"



**N**ikol Paşinyan Ermənistanın diplomatik korpusunun nümayəndəleri ilə görüşdə Dağılıq Qarabağ məsəlesi ilə bağlı daha yeni nüans ortalığı qoydu; Dağılıq Qarabağ münaqişəsi digər münaqişelərdən fərqlidir və fərqiliyin əlamətləri sırasında MDB məkanindakı digər münaqişelerde münaqişə təmsilcilerinin bir-biri ilə dialoqda olduğunu, bir-birinin ərazisini gedib, gəldiyini bildirdi: Abxaziya ve Cənubi Osetiya əhalisi Tbilisiyə sərbəst gedib gəlir, meyvələrin satış sakitcə evlərinə döñür. Azərbaycanlılar isə hətta Bakı aeroprotunda Rusiyadan gələn ermənini geri qaytarır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədəoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, dədə-baba yurdlarına baş çəkməyə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov həqiqətən Kəlbəcərdən geri qayıtmadılar: "Son aqibətləri Paşinyana yaxşı melumdur. N.Paşinyanın həqiqəti eymek qabiliyyəti çox güclü olduğunu heç kəs inkar edə bilməz. Ermənilərlə azərbaycanlıların arasında münasibət dedikdə görünür, uşaqlını yada salır. Çünkü onun uşaqlığı Azərbaycanın Tovuz rayonunda xırda-para şey satmaqla keçib. Ermənilər tut araqlarını aparıb Azərbaycanla həmsərhəd kəndlərdə satardılar və ya xud hədiyyə edərdilər.

Ceyhun Rasimoğlu

## Cəsarətsiz Ermənistan hakimiyyəti iqtisadi artımdam məhrumdur

**D**avamlı iqtisadi artım hədəflərinə çatmağa Ermənistan hakimiyyətinin cəsarəti çatmır. Lakin, davamlı iqtisadi böyüməni təmin etmək üçün sistematiq dəyişikliklərə, Ermənistan hakimiyyətinin həyatə keçirməyə cəsarət etmədiyi köklü isləhatlara başlamaq tələb olunur. SİA Ermenistana məxsus tert.am saytında yayımlanan məlumatla istinadən xəber verir ki, bu barədə Çiçəklənən Ermənistan partiyasından olan bir müxalifətçi millət vəkili həzirkı hökumətin yürüdüyü iqtisadi siyasetə münasibət bildirərkən deyib.

Tert.am-a verdiyi müsahibədə Sergey Baqratyan radikal vergi isləhatlarının və iqtisadi siyasetə doğru addımların vacibliyini vurğulayıb.

"İqtisadi siyaset üçün yeni platformaların meydana gəlməsi təmin eedilməsə, iqtisadi inkişafda bir sıçrayış və ya ikirəqəmli iqtisadi artım gözləmək olmaz. Buna görə iqtisadi platforma yaratmaq üçün, iqtisadiyyatın bütün sahələrinin liberallaşdırılmasını və azad rəqabəti təmin etmək üçün ölkənin qanunvericilik dəyişikliklərinə ehtiyacı var. Real iqtisadi artımı təmin etmek imkanına geldikdə isə, hakimiyyətin diqqətinin bir istiqamətə yönəldilmesi, mənasızdır. Həqiqi addımlar atılması, bu nəticə verməyəcək", deyə Sergey Baqratyan bildirib.

Baqratyan, mövcud ehtiyatlanmaları və

Amma Paşinyan həqiqətən savadsızdır və onun dediyi bu fikir məhz savadsızlığının göstəricilərindən biridir. Gürcü və abxz, gürc və osetin Gürcüstən ərazisindəki münaqişelərdə zərər çəkən tərəflərdir. Dağılıq Qarabağ münaqişəsində də zərər çəkən tərəf Dağılıq Qarabağın azərbaycanlıları və Dağılıq Qarabağın erməniləridir və onları "paytaxtı" Xankəndi/Stepanakertdir. Bu rəsmən bele qəbul olunub. Reallıqda zərər çəkən Dağılıq Qarabağ azərbaycanlıları, çünkü heç nədən öz torpaqlarından deportasiya olunub və ermənilər də indi aləmə qışqırırlar ki, deportasiya olunan azərbaycanlılar deportasiya edən Dağılıq Qarabağ ermənilərinin guya hüquqlarını pozurmuş. Qarabağ münaqişəsi kontekstində əhali qrupları arasında əgər dialoqdan danışılırsa bu Dağılıq Qarabağ azərbaycanlıları ilə Dağılıq Qarabağ ermənilərinin dialoqundan, əlaqələrindən, hüquqdan, humanitar və digər temaslardan danışılmalıdır. N.Paşinyan bir dəfə də olsun bu məsələnin üstüne gəlməyib.

N.Paşinyanın demokratiyası da belədir. Sərbəst yerdeyişmə azadlığı demokratiyanın ən əsas prinsiplərindən biridir. Paşinyanın düşüncəsində demokratiya yoxdur, ola da bilməz. Paşinyan icazə vermir ki, Dağılıq Qarabağ azərbaycanlıları Xankəndi/Stepanakertə getsinlər, otursunlar və bir-birlərinin problemlərini müzakirə etsinlər və tarixi danışınlar. O tarix ki, şəxşən N.Paşinyan bilir ki, orda müsbət məqamlar daha çoxdur. Belə müsbət məqamların üstünlük təşkil etməsi Dağılıq Qarabağ münaqişəsinin dərhal həllinə getirib çıxarıcaqdır. Deməli, N.Paşinyan Dağılıq Qarabağ münaqişəsinin həllini istəmir. Həm də demokrat deyil.

Paşinyanın saxtakarlığı ilk növbədə onun özünü dünya miqyasında rüsvay edir və bu təkcə Dağılıq Qarabağ məsələsində deyil, digər məsələlərdə də özünü göstərib".

Ceyhun Rasimoğlu



qorxuları gözlənilən inkişafın təmin edilməsi ilə bağlı müəyyən bir qeyri-müəyyənlilikə izah edib.

"Siyasi inqilabın aparıcısı olan hakimiyyət, iqtisadi sektorda müəyyən qorxu və narahatlıq yaşayır. Çünkü istənilən siyasi dəyişiklik zəruri iqtisadi inkişafı təmin edə bilmirsə, dönüş nöqtəsi ola bilər. Inqilabdan sonra Ermənistan vətəndaşlarının praktik olaraq gözlədiyi rifah halının yaxşılaşması, iqtisadi inkişaf və s. kimi arzuları həyatə keçirməyə borcludurlar. Ancaq bunun üçün kifayət qədər siyasi dəyişiklik yoxdur. İqtisadiyyatda mövcud olan mənbələri dəyişdirmək üçün vasitələrdən istifadə etmək vacibdir, cünti eyni maraqlı tərəflər və eyni oyun qaydaları ilə iqtisadi inkişaf mümkün deyil", deyə müxalifətçi millət vəkili Baqtaryan fikri ni yekunlaşdırıb.

## Koçaryanın işi ilə bağlı Konstitusiya Məhkəməsinin iclası polis mühasirəsində keçirilib

Ermənistən Konstitusiya Məhkəməsinin sabiq prezident Robert Koçaryanın həbsi ilə bağlı vəkillərin müraciətinə baxılması üzrə iclas keçirilib. AZƏRTAC erməni KIV-nə istinadla xəber verir ki, iclas zamanı məhkəmənin binası polis tərefindən mühasirəyə alınıb.

Koçaryanın vəkili jurnalistlərə bildirib ki, məhkəmə sabiq prezidentin hüquqlarının pozulması faktını təsdiq edib. Lakin Konstitusiya Məhkəməsi onun əleyhinə müvafiq maddələrlə cinayet işinin başlanması ölkənin əsas qanununa uyğun olduğu qərarını çıxarib. Söhbət yalnız sabiq prezidentə qarşı həbs qətimkən tədbirinin seçilməsindən gedir. Belə ki, hakim Qrayr Tovmasyan Koçaryanın həbsdə saxlanılması qərarını şübhə altına alıb.



Sabiq dövlət başçısının vəkili də bəyan edib ki, Koçaryanın həbsini nəzərdə tutan cinayət məcəlləsinin 35-ci maddəsi konstitusiyaya zidd hesab olunub. O eləvə edib ki, bu qərardan sonra birinci instansiya məhkəməsi sabiq prezidentə qarşı həbs qətimkən tədbirini ləğv edə bilər.

## Ermənistanda yanğınların qəsdən törədildiyi bildirilir



Yay aylarında Ermənistanda yanğınlarının bəzilərinin qəsdən törədildiyi, cinayətlərin nəticəsi olduğu sübut edilib. SİA Ermənistana məxsus Iragir.am saytında Armenpress-in məlumatına əsasən yayımlanan informasiyaya istinadən xəber verir ki, bunu Ermənistən Respublikasının fövqəladə hallar naziri Feliks Solakyan jurnalistlərə keçirdiyi brifinq zamanı yay fəslində baş verən yanğınların nəticəsi ilə bağlı suala cavab verərkən bəyan edib.

"Ümumiyyətlə, bunu insan amili ilə əlaqələndirirəm. 90% -dən çoxu insan amilidir. Qəsdən yandırılmış hallarımız da var. Cinayət işləri prokurorluqda üç haldə aparılır "deyən Solakyan bu üç işin kiçik, nisbətən kiçik olduğunu qeyd edib.

Nazir nəyin səbəb olduğunu deyə bilməyib. Solakyan antropogen amillər səbəbindən yanğınlarda yanaşı, ildırım kimi digər səbəblər də bəhanə getirib. Avqust ayında Sisernakberd Parkında baş verən yanğından danışan Tsolakyan, bunun da səhlənkarlığın nəticəsi olduğunu söyləyib.

## Ermənistanda seçki saxtakarına vəzifə verilib

Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı seçki saxtakarlıqları ilə məşhur olan Karapet Şahinyan Şenqavit bələdiyyəsində işçi heyətinin katibi təyin olunub. SİA erməni KIV-lərinə istinadən xəber verir ki, Şahinyan parlament seçkilərində Respublikalar partiyasının namizədi Samvel Aleksanyan üçün qanunsuz səs toplayıb. Malatiya rayonunda isə seçki qutularını topa bülletenlərle doldurub. Diqqəti çəken digər məqam odur ki, bu təyinat haqqında bələdiyyənin saatında heç bir məlumat yoxdur. Buna qədər bütün inzibati rayonlarının işçi heyətlərinin rəhbər və katiblərinin adları saatda qeyd olunurdu. Şahinyanın isə nə adı, nə də şəkli göstərilib.



## Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır

Niderland Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmağa maraqlı göstərir. Bunu Trend-e Niderland Xarici İşlər Nazirliyindən bildiriblər. Nazirliyindən deyiblər ki, BTQ-nin açılışı iqtisadi perspektivləri olan vacib hadisədir: "Azərbaycan tarixən Şərqli Qərb arasında körpü olub və bu dəmir yolu Avropa ilə Asiya arasında vacib halqa ola bilər. Niderlandın layihəyə rəsmən qoşulması az ehtimal olunsa da, ölkədə bu dəmir yolu qoşulmaq və Asiyaya, eləcə də əks istiqamətdə məhsulların nəqli üçün aşkar maraqlıdır. Artıq Niderlandın "Cabooter Group" və Ələt limanı arasında yüklerin daşınması üzrə müqavilələr imzalanıb".

Bundan başqa, nazirliyində bildiriblər ki, Niderlandda liman sənayesində ikiterəfli əməkdaşlığın inkişafına maraqlı var: "Rotterdam limanının nümayəndələri 2018-ci ildə Bakıda Ümumdünya Limanlar Konfransında iştirak edib. Ələt limanının potensialını, eləcə də Rotterdam limanının təcrübəsini nəzərə alaraq, demək olar ki, bu sahədə əməkdaşlıq üçün böyük perspektivlər var".

# Müxalifət məkrlə dairələrin əlaltısı rolunda çıxış edir

*Cəmiyyətdə özünə böyük nifrət qazanmış AXCP sədri Əli Kərimli sosial şəbəkələr vasitəsi ilə çirkin əməllərini daha geniş formada qurmağa başlayıb. Hətta "Yurd" şefi təxribatlar törətmək və pozuculuq aktları həyata keçirmək üçün tollarından ibarət qruplar yaradıb. Söhbət etdiyimiz müsahiblərimiz təxribatlar törətmək üçün qrupların yaradılmasının qanunlara zidd olduğunu və buna görə, cəzalar təyin olunduğunu bildirdilər.*

**Metbuat Şurasının  
sadr müavini Müşfiq  
Əlaşgərli: "Əli Kərimlinin  
konkret qəsdi var"**



- Əger sosial şəbəkələrdəki "müzakirələr" diqqət etsəniz, görəcəksiniz ki, Əli Kərimli və etrafında olanlar Fuad Muradov adlı şəxsin "təpilib cəzalandırılmasını" tələb etmirlər, ondan nə üçün belə bir açıqlama vermesinə görə hesab sormurlar, ümumiyyətlə, onun hər hansı bir açıqlama verib, mövqeyini izah etməsinə maraq göstərmirlər. Bütün müzakirələrdə hədəf Fuad Muradovun hansısa yolla "hakimiyyətə bağlılığınası", silahlı fotonun hakimiyyətə qarşı "silahlı dəstə qurular" ittihamına çevirməsidir. Bilirlər ki, yalandır, bu vəsivalar qondarmadır. Əksinə, xalqın mövcud iqtidarı dəstəkləməsinin, AXC-Müsavat hakimiyyətindən üz döndərməsinin əsas səbəbələrindən biri də, məhz 1992-1993-cü illərdə mövcud olan özbaşına son qoymasıdır, qanun-

suz silahlı dəstələri zərərsizləşdirməsidir, mübahisələrin hüquq-dannənar formalarda həll edilməsini aradan qaldırmasıdır, krimino-gen duruma nəzarət edə bilən güclü hüquq-mühafizə sistemi qurmaşıdır. "Fədalər qrup"ları yaratmaq, indi bu ittihamı mövcud hakimiyyətə qarşı irəli sürənlərin özlerinin dünyagörüşünün məhsuludur. Həmin dünyagörüşündən hələ də kənara çıxa bilmirlər. Digər tərəfdən, aşkarla çıxdı ki, Fuad Muradov AXC-Müsavat iqtidarı dövründə silahlı dəstələrdən birinin rəhbəri olmuş Alik Muradovun oğudur. O, psixoloji dünyagörüşü baxımdan AXC-ye, bugünkü AXCP sədrinə daha yaxındır. Deməli, Ə.Kərimlinin Muradovu "öz düşərgəsində çıxarıb" mövcud hakimiyyətə yaxın bir çərvədə yerləşdirməyə cəhd göstərməsində konkret qəsdi var. Nədir bu qəsdin mözəyi? Təqdireddi haldır ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdürü, Prezidentin köməkçisi Əli Həsənov ittihamlara zamanında, operativ şəkildə cavab verdi. Əli Həsənov açıqlamasında deyir: "...Silahlı dəstələr yaratmaq, insanları silahlı hədələmək, onların evlərinə basqın etmək, itaet etməyənləri döyüb, avtomobilin yüksək yerine salmaq və digər bu kimi hüquqziddə əməller Əli Kərimlinin dövlət müşaviri olduğunu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar

olub... Bugünkü Azərbaycan hüquq dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa "fədalər qrupu"na və digər bu kimi qeyri-qanuni dəstələre ehtiyacı yoxdur, onun asayışı yaranan, qanunlara emel olunmasını təmin edən hüquq-mühafizə sistemi və ədaleti bərpa edən məhkəməsi var". Prezident köməkçisinin açıqlaması genişdir və burada çoxlu tezisler var. Onları AXCP sədri ilə yanaşı, "xaricdə oturub quyruq bulayınlara" da aid etmək olar.

**AGAAMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov: "Əli Kərimli və onun trol dəstəsi təlimatlandırılır"**



- Əli Kərimlinin birbaşa göstərişi və rəhbərliyi altında növbəti bir zərərli tendensiyənin əsası qoyulub. Onun idarə etdiyi trol qrupları sosial şəbəkələrdə paylaşıqları müxtəlif təxribat xarakterli paylaşımlarla birbaşa qanunları pozurlar. İnsanları təxribatlar töötəməyə səsləmek, pozuculuq aktları reallaşdırmaqla bağlı çağırışlar kimi qanunaziddə hərəketlər, tətələq hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməli və qanunlar çərçivəsində bu pozucu ünsürlərə qarşı tedbirərə görürəlidir. Bu gün Azərbaycanda demokratik prinsiplər - insanların

söz azadlığına, fikir müxtəlifliyinə və internetdən istifadəsinə heç bir məhdudiyyətin olmaması o demək deyil ki, kim nə isteyirə, ağlına nə gəlirsə, onu paylaşmalıdır. Biz yaxşı bilirik ki, xaricdəki söyüs söyən mənəviyyatdan və əlaqadən uzaq məxluqlar hansı mərkəzlərdən idarə olunurlar və onları himaya edən kimlərdir. Eyni ilə bu mərkəzlər tərəfindən Ə.Kərimli və onun trol dəstəsi təlimatlandırılır. Məqsəd Azərbaycanda təxribatlar törətmək, müxtəlif üsullarla ölkədəki sabitliyi pozmaqdır. Bütün günü kompüter arxasında oturaraq, sosial şəbəkələrdə trolluq edən bu adamlar haradan maliyyələşir? Nədir bunları bu cür iyrienc mübarizəyə sövg edən? Görünən odur ki, bu şəbəkə məqsədli şəkildə idarə olunur və açıq-əşkar konkret tapşırıqları yerine yetirir. Hər hansı bir ölkədə baş verən hansıa hadisəni eks etdiyən neqativ bir foto görəndə, onu Azərbaycanın adına paylaşaraq, insanları çəşdirməq niyyəti gündür. Elementar bir təbiet hadisəsini siyasi şouya çevirərək, onun eks-effektindən faydalamaq istəyirlər. Bədbəxt hadisəleri siyasetə və siyasi hakimiyyətə bağlamaq cəhdəri və bununla da, hakimiyyətə qarşı inamsızlıq cəhdəri formalasdırmaq, əslində, siyasi əlaqəsizliğin nümunələridir və təessüt edirəm ki, buna da gedirlər və bununla da, mahiyət etibarla hansı əlaqə sahibi olduqlarını nümayiş etdirirəm. Bütün bu kimi əməllərini davam etdirərək, kənarda qaldıqları cəzsizlik onları daha da azğırlaşdırır. Ona görə də, dövlətə qarşı təhdidlər yağıdır, təxribat formalasdırmaq istəyən və pozuculuq etməyə cəhd edən istənilən adam qanun qarşısında ən sərt formada cəzasını almalıdır.

**TOHGMİB-nin sədri Emin Həsənli: "Xarici dairələr Əli Kərimli kimi satqın və xəyanətkardan istifadə edirlər"**



- Müxalifət liderlərinin konkret işləri-peşələri olmadığı üçün, bundan xarici maraqlı dairələr istifadə edirlər. Xüsusil ilə də, AXCP sədri Əli Kərimli məkrlə dairələrin əlaltısı rolunda çıxış edir. Onun təxribat xarakterli açıqlamaları da xaricdən verilən sifarişlərdən qaynaqlanır. Son vaxtlar isə, Ə.Kərimli sosial şəbəkələr vasitəsi ilə pozucu niyyəti açıqlamalarının seriyasını genişləndirib. Bu da, xaricdən verilən təlimatla bağlıdır. Bu cür fəaliyyəti ilə Ə.Kərimli və onun havadarlarının məqsədi Azərbaycanda qarşidurma yaratmaqdan, ölkəni xaosa sürükleməkdən, ölkəmizin bu günə dəyərli neməti olan stabilliyi pozmaqdan ibarətdir. Bu gün xaricdə Azərbaycanın eldə etdiyi uğurlara paxılıq edən qüvvələr var və həmin qüvvələr her vəchle uğurlara kölgə salmağa çalışırlar. Yeni müxalifət bu gün reallığı özündə eks etdirməyən məsələləri şırtlaşdırır. Lakin bu da, onlarda alınır. Çünkü müxalifətin cəmiyyətdə heç bir çəkisi və nüfuzu yoxdur. Yenə dediyim kimi, sadəcə olaraq, bunlar gündəmdə qalmaq üçün və Qərbde bəzi dairələrin diqqətini özlərinə cəlb etmək üçün anormal fəaliyyətlərini davam etdirirlər.

GÜLYANƏ

## Ermənistanın balıq məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb

**S**entyabrın 5-dən etibarən Ermənistən "Qoyteks" müəssisəsinin mehsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumatı Rusiyanın "Rosselxoznadzor" qurumunun metbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, erməni müəssisənin istehsal etdiyi mehsullar Avrasiya İqtisadi Birliyi və Rusiya Federasiyasında olan baytarlıq-sanitar tələblərinə cavab vermir və bu səbəbdən sentyabrın 5-dən etibarən Ermənistən "Qoyteks" müəssisəsinin istehsalı olan bütün mehsulların ölkə ərazisində tədarükü məvəqqəti olaraq məhdudlaşdırılır. "Rosselxoznadzor" əlavə edib ki, Ermənistəndən göndərilən balıq məhsullarında yaşıl malaxit aşkar edilib.

**DİN: Axtarışda olan 30 nəfər tutulub**

**Ö**tən gün ərzində tərədiilmiş 17 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin metbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, əvvəlki dövrərden bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumiyyətde 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılıraq aidiyəti üzrə təhvıl verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri neticesində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.



## Dərsliklər sentyabrın 6-dək paylanılacaq

**D**övlət ümumiyyət təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün dərsliklər sentyabrın 6-dək paylanılacaq. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilər ki, şagirdlərden və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklər təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Mövcud qaydalara görə, dərsliklərden istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə



əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə verilecek dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap edilmiş dərsliklədir. Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

5 sentyabr 2019-cu il

## "AXH"də "yarpaq tökümü" davam edir

*"Ağ Partiya"nın ardınca "VIP" də "hərəkat"ın sıralarını tərk etdi*

**"Azərbaycan Xalq Hərəkəti"nda baş vermiş parçalanmadan və bu qurumun iki qütbə ayrılmışından sonra orada cərəyan edən hadisələr, bir daha belə qənaətə gəlməyə əsas verir ki, artıq "AXH", nəinki ölkədə cərəyan edən siyasi proseslərə, heç daxilində baş alıb-geđən ziddiyətlərə münasibət bildirmək imkanına da malik deyil.**

Halbuki özünü qırğın-dava ilə "hərəkat"ın rəhbəri elan eden və hazırlı müalicə alan AMDP sədri İsgəndər Həmidov adıçəkilən qurumun qısa zamanda ölkənin siyasi gündəminin təsir edəcəyini iddia edirdi. Hətta onun sağ əli hesab edilən ALDP sədri Fuad Əliyev zaman-zaman İ.Həmidovun iddialarına ne qədər "rəng" və "çalarlar" qatmağa cəhdər göstərsə belə, onların iddiaları yarı yoldaca puç oldu. Hətta parçalanmadan sonra iki qanada ayrılmış "AXH"nin bir neçə dəfə birləşdirilməsi cəhdərələr belə, ilk anda, nəticəsiz qalıb. Yaxın günlərdə "hərəkat"da təmsil edilən digər siyasi müxalifet partiyalarının və müstəqil şəkildə təmsil olunan şəxslərin də oranı tərk edəcəkləri ilə bağlı xəbərlər dolaşmaqdadır.

Misal üçün, "Sosial Ədalet" partiyasının sədri Mətbəb Mütləimlinin, "Azadlıq" partiyasının sədri Əhməd Orucun, "İslam Demokratik Partiyasının" sədri Tahir Abbaslıının, Rəhim Qaziyevin və s. adamların da bu qurumun sıralarından gedəcəkləri an məsələsidir.

Londona var-gel edən Qurban Məmmədovun, KXCP sədri Mirmahmud Mirəlioğlunun isə, ümumiyyətə, "AXH"nin fəaliyyətinə heç bir səmərələri yoxdur. Baxmayaraq ki, onlar digər qanadda təmsil olunmaqdalar.

### Partiyanın "hərəkat" sıralarını tərk etməsi qərarı, birmənalı olaraq, qəbul edilib

Bu arada, "Vətəndaş və İnkışaf Partiyası" siyasi şurasının iclası keçirilib.

"VIP" mətbuat xidmətinin məlumatına görə, iclasda digər məsələlər yanaşı, həm də bu partiyanın "AXH"dəki iştirakına xitəm verilməsi məsələsinə də baxılıb. Qərara alınıb ki, "hərəkat" daxilində yarammış vəziyyət "VIP"-in bundan sonra orada qalmamasına im-



kan vermir. Nəticədə, partiyanın "hərəkat" sıralarını tərk etməsi qərarı, birmənalı olaraq, qəbul edilib və bundan sonra Əli Vəliyevin sədri olduğu siyasi təşkilatın "AXH" ilə heç bir bağlılığı olmayacağı.

Onu da, xatırladıq ki, avqustun 10-da Tural Abbaslıının sədri olduğu "Ağ Partiya"da adıçəkilən "hərəkatın" sıralarını tərk edib.

### Həm İsgəndər Həmidovun, həm də "AXH"nin qatarı çoxdan gedib...

Bütün bunlar isə, həm də belə bir nəticə hasil edir ki, parçalanmış və ayrı-ayrı qurum və "hərəkat"larda təmsil olunan ənənəvi müxalifet partiyaları, bütövlükde, özlerinin ən ağır və çıxılmaz dönenmlərini yaşamaqdalar. Şəxsi mənfəət və ambisiyalardan doğan parçalanmalar isə, bu cür müxalifetin siyasi arenadakı fəaliyyətini tamamilə iflic vəziyyətinə getirib çıxarıb. Hətta qurumlarda deyil, elə siyasi təşkilatların daxillərində də ciddi qarşılardalar və ziddiyətlər yaşamaqdalar ki, bu amil onların mövcud vəziyyətlərini tam çıarpaqlığı ilə ortaya qoymaqdadır.

Bir də ki, görünür, İ.Həmidov nə qədər özünü "AXH"nin "lideri" hesab edəcəksə, "hərəkat"ın parçalanması və dağılıması prosesi daha da sürətlənəcək. Hətta bundan sonra onun "sağ əli" hesab edilən Fuad Əliyev, əvvəlki açıqlamaları kimi, "İsgəndər bəy "AXH"dəki proseslərə tam nəzarət edir" tipli fikirləri ilə vəziyyəti diqqətdən yayındırmaga cəhd göstərsə belə, artıq necə deyərlər, "ox yaydan çıxıb". Əslində, bütün bunlar həm də İ.Həmidovun müxalif arenada heç bir status daşılmamasının və avtoritetinin olmamasının mənətiqi göstəricisidir. Daha doğrusu, həm onun, həm də "AXH"nin qatarı artıq çoxdan gedib...

Rövşən RƏSULOV

## "Nar"-in dəstək olduğu peşəkar boksçular qələbə qazandılar

**"Nar"-in dəstək olduğu Azərbaycanın gənc boksçuları Türkiyənin Sakarya şəhərində keçirilən peşəkar boks döyüslərində inamlı qələbə qazanıblar. "Baku Fight Lab" boks klubunun yetirmələri olan Rauf Ağayev və Nicat Həsənov Gürcüstan boksçularına qalib gəliblər.**

Peşəkar boksda 69 kq çeki dərəcəsində ilk dəfə ringe çıxan Nicat Həsənov Zaza Amirdizə üzərində qələbə qazanaraq debut görüşünü qələbə ilə bitirib. 52 kq çeki dərəcəsində çıxış edən Rauf Ağayev isə rəqibi Mişiko Şubitidzəni artıq 3-cü raundda nokauta salaraq rəqibindən tam üstünlüyünü nümayiş etdirib.

"Baku Fight Lab" bir neçə ay önce yenidən fəaliyyətə başlamış Azərbaycan Peşəkar Boks Federasiyasına daxildir. Federasiya promouter şirkətlərə boksçular arasında beynəlxalq səviyyəli peşəkar döyüşlər keçirməyə imkan

verir.

Qeyd edək ki, "Nar", "Baku Fight Lab" (keçmiş "Rabitə") boks klubunun rəsmi tərəfdasıdır. Mobil operatorun dəstəyi ilə boks klubu valideyn himayəsində məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar təlimlər keçir. Gənc boksçuların texniki təchizatı "Nar" tərəfindən təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarlar tərəfindən keçirilir. Təlimlərin məqsədi ölkə gənclərinin zərərlər vədişlərdən uzak olması və cəmiyyətin layiqli üzvü kimi yetişməsinə töhfə verməkdir.

## KXCP Ali Məclisində insident

*Iclasda məclis üzvünü döymək istəyiblər*

**Müxalifət düşərgəsində növbəti qarşılurma KXCP-də baş verib. Belə ki, KXCP-nin ali məclisində keçirilən iclasda məclis üzvü Nisəxanım Vəliyevanı təhqir edərək, hətta döymək istəyiblər. "Hüquq müdafiəçisi" partiyanın Ali Məclisinin üzvü Oqtay Güllalıyev bildirib ki, KXCP sədri Mirmahmud Mirəlioğlu isə tərəfdarlarının cəbhəçi xanımı hücumunu mənnunluqla seyr edərək susub. Sədərə və ona hücum edənlərə sözünü deyən xanım məclisi tərk edib.**



"elçibəyçi" olduğunu da mətbuatda qeyd edib. Mirəlioğlu da N.Vəliyevadan qisas almaq üçün tərəfdarlarının "kişiye" xas olmayan hərəkətlə onun üstüne göndərib. Bax, budur, müxalifət partiya sədrərinin iç üzü".

O.Gülalıyev onu söyleyib ki, bütün burlardan sonra Qurban Məmmədovun efrinə çıxan M.Mirəlioğlu Azərbaycan xanımlarına müraciət edərək, onları birliyə çağırır. Amma partiyasının ali məclisinin üzvü xanımı təhqir etdirib, onu döydürmek istəyir. Mən qeyri-səmimiliyin bu həddini və zirvəni görməmişdim. Sonra da, heç nə olmamış ki mi, çıxb "Elçibəy mənəvi atamdır" deyərək elçibəycilikden, demokratiyadan və qadın hüquqlarından danışacaq. Hələ üstəlik, "anam, bacım" deyib xanımlara müraciət edəcək. Men N.Vəliyevanı Mirəlioğlundan daha əqidəli, etibarlı, dürüst və təmiz adam hesab edirəm. O, seyidən fərqli olaraq, yalançı elçibəycilik etməyib".

Rəfiqə HÜSEYNOVA

## Həbsdə olan tanışına narkotik maddə keçirmək istəyən qadın saxlanılıb

**Ə diliyyə Nazirliyi-nin Penitensiar x id mətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xidmetin Müalice Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.**



Penitensiar xidmətin ictimaiyyətə əlaqələr şöbəsindən AZORTAC-a bildirilər ki, Cinayət Məccəlesi 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı Bakı şəhər sakini Vəliyeva İrədə Bəhlül qızı tərəfindən getirilmiş sovgata baxış keçirilən zaman sovgatda ki coraba bükülmüş 4 edəd sellofanın içerisinde gizlədilmiş 1,764 qram metamfetamin, 7,043 qram marijuana və 1,632 qram heroin aşkar edilib. Faktla bağlı araştırma aparılır.



# Əli Kərimliyə tars sillə

*Və ya Əli Həsənovun arqumentlərindən çıxarılan məntiqi nəticələr*

**26 ildir ki, “biz gəlirik” tipli hay-küyü vasitəsilə dağıdıcı müxalifət düşərgəsində özünüreklam kampaniyası aparan AXCP sədri Əli Kərimlinin hakimiyətə qarşı irəli sürdüyü köhnəlmış, pas atmış, hətta zəhlətökən iddiaları, bir sıra qənaətlərə gəlməyə kifayət qədər zəmin yaradır. Xüsusi silə, 1993-cü ilin iyunundan hazırkı dövrümüzə qədər keşməkəşli, ağır və şərəfli yollar keçmiş müstəqil Azərbaycan respublikasının və xalqının inkişaf tarixinə öz təbirinə, mənfi don geyindirməyə cəhd edən Ə.Kərimlinin hər bir cəhdi, onun daha çox ifşa olunmasına səbəb olmaqdadır. Təəssüfədici məqam isə, AXCP sədrinin, məhz Azərbaycan xalqının bir nömrəli problemi kimi qeyd olunan Dağlıq Qarabağ məsələsi ətrafindakı sərgilədiyi oyunbazlıqları, gülünc iddiaları və məntiqsiz bəyanatlarıdır. Daha ətraflı desək, AXC-Müsavat iqtidarı dönəmində törədilən qanunsuz əməllərin, özbaşınalıqların, torpaqlarımızın hərraca qoyulması və işgala məruz qalması cinayətlərinin, sözün əsl mənasında, həyasızcasına indiki hakimiyətin üzərinə atılması bütün hədləri aşır.**

**“Azərbaycanın işgal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idir”**

Bu arada, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, bu kimi məsələlərlə bağlı “Facebook” səhifəsində yazdığı statusu, bir sıra mühüm nüansları öne çıxmış oldu. Bele ki, AXCP sədri Ə.Kərimlinin Ümummilli Lider Heydər Əliyev hakimiyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olunması iddiasının üzərindən arqumentli ve əsaslı faktlarla çalın-çarpaz xətlər çəkən Əli Həsənov qarşı tərəfi, nece deyərlər, dalana dirəyib. Misal üçün, Ə.Həsənov xatırladı ki, o illərin canlı şahidləri, Azərbaycan əhalisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Ulu Öndər Heydər Əliyev Azərbaycanın rəsmi Prezidenti seçilməmişdən əvvəl işğal edilib. SİTAT: “Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idir”.

**“Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadıq məmər korpusu tərəfindən Ulu Öndər Heydər Əliyevin, hətta parlamentin Sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar”**

Prezidentin köməkçisi, həmçinin, xatırladı ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 15 iyundan xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən

xilas etmek üçün Bakıya gəlmiş və Ali Sovetin Sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq, baş nazirə təbe ididi. Parlamentin sədri kimi Ulu Öndər Heydər Əliyevə təbe olan nə ordu, nə də heç bir güc strukturunu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadıq məmər korpusu tərəfindən Ulu Öndər Heydər Əliyevin, hətta parlamentin Sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.


Beleliklə, Ə.Kərimlinin iddiası elə onun özünün, həmçinin, təmsil olunduğu iqtidarıının çirkin əməllərinin faş olması ilə neticəsini tapır. Məsələn, AXC-Müsavat hakimiyətinin xəyanətkar rəhbərliyi yenice müstəqillik elə etmiş Azərbaycan Respublikasının adının xəritədən silinməsinə şərait yaratmışdır. Nə ordu, nə silah, nə də ki, işğalçılara qarşı müharibə aparmaq üçün tələb olunan müvafiq hərbi arsenal yox idi. Hər şey son məməsinə və güləsində qədər satılıb, havaya sovrulmuşdu. Ordunun ruhu, sözün əsl mənasında, ölmüş, ümummilli məsələdə isə xalqın birliliyi məhv edilmişdi. Bu mənada, professor Əli Həsənovun daha bir sitatını öne sürmək olar: “Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək, Bakıya getirir, siyasi mübarizədə və vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər”.

**Məgər bütün bunların səbəbkəarı AXC-Müsavat iqtidarı və bu iqtidarin dırnaqarası başbilənləri deyildilərmi?!**

Söz yox ki, xaos və anarxiya olan bir ölü-

kədə dövlətçiliyin təməlləri laxlayır və bele olan vəziyyətdə, cinayətkar qruplar və bandalar öz mafioz maraqlarını tətbiq edir, sadə xalqı basqlar altında saxlayır, törədilən cinayətlər cəzasız qalır. Məgər bütün bunların səbəbkəarı AXC-Müsavat iqtidarı və bu iqtidarin dırnaqarası başbilənləri deyildilərmi? Yaxud həmin vaxtlar dövlət katibi kimi mühüm posta yiyələnmiş Ə.Kərimli bilmirdimi ki, Qarabağ cəbhəsində canları, qanlarını Vətən uğrunda fəda edən

ra Ulu Öndər Heydər Əliyev bütün gücү, iradəsi və qətiyyəti ilə Azərbaycan dövlətini və xalqını xilas etmək üçün özünü sefərber etdi. Milli birlik, azərbaycançılıq ideyasının əsası qoyuldu və möhkəmləndirildi. Qeyd edilən problemlər öz həllini tapmağa başladı, xüsusilə, uğurlu Horadiz və Cəbrayıl əməliyyatları Azərbaycan Ordusunun dirilişinə və qələbə ruhuna təkan verdi. Ölkədə qayda-qanun bərqərar edildi. Vətəndaşların hüquqları bərpə



oğul və qızlarımız şəhid olarkən, İsgəndər Həmidovun dırnaqarası “Boz qurd”ları, Sürət Hüseynovun bandit “batalyonu” Bakı küçələrində silahlı reketçiliklər edir, Rəhim Qaziyevin hələ də gülə gözləyən başı torpaq, silah və vəzifə bölgüsü alverine qarışmışdır? Əlbətə ki, bu gün sərsəm iddialarını irəli sürən Ə.Kərimli bütün bunları yaxşı bilir, sadəcə, ictimai rəyə, göz görə-görə, həqarət edir, əslində isə, özünün həmin həqarətə layiq olduğunu da çox gözəl anlaysırdı.

Ona görə də, professor Əli Həsənov sözügedən statusunda yerində və əsaslı şəkildə xatırladır. SİTAT: “Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə, cəbhə müdafiəsiz qalmışdı. Neticədə, erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail olular”.

**Əli Kərimli, yaxşı olardı ki, öz blogerlik şəkərini kənara qoyub, hər an xalqın ona verə biləcəyi suallara cavab versin!**

AXCP sədri Ə.Kərimli, yaxşı olardı ki, öz blogerlik şəkərini kənara qoyub, hər an xalqın ona verə biləcəyi suallara cavab versin. Çünkü gec, ya da tez, o, bütün iddialarına və əməllərinə görə cavab verməlidir. Cavab verməlidir ki, əlində kifayət qədər səlahiyyətləri olmayan Ulu Öndər Heydər Əliyev ərazi itkilerinin qarşısını hansı əsulla almışdır? Yaxud Ə.Kərimli, bilavasitə sənin və Əbülfəz Elçibəy iqtidarıının günahı üzündən ölkədə vətəndaş məharibəsi təhlükəsi yaranmamışdır? “Sadval”, “TMR”, “Car-Balakən” separatçılığı baş qaldırmamışdır? Azərbaycan torpaqları erməni tecavüzüne məruz qaldığı vaxtlarda ölkəmizə qarşı bədnəm “907-ci düzəliş”in tətbiqinin qarşısını almaq sizlərin selahiyətində deyildimi? Sizin kimi xəyanətkarlar, heç nə edə bilmədiniz, amma...

Amma Bakıya tarixi qayıdışından son-

olundu, ərzaq qılığı aradan qaldırıldı və s. Bütövlükde isə, Azərbaycan xalqı AXC-Müsavat iqtidarinin cəngindən qurtuldu və bu qurtuluş, bilavasitə Ulu Öndər Heydər Əliyevin güclü, sınızmad iradəsi sayesində baş tutdu.

**Bu gün, o, hələ də Elçibəyin portretini başı üzərindən asaraq, şüuraltı şəkildə guya özünü onun davamçısı kimi azsayı tərəfdarlarına sırmaga çalışır**

Ə.Kərimlinin sonradan xəyanət etdiyi və vəzifəsini zəbt etdiyi Əbülfəz Elçibəy isə qaçırdı. Dündür, bu gün, o hələ də Elçibəyin portretini başı üzərindən asaraq, şüuraltı intuisiya ilə guya özünü onun davamçısı kimi azsayı tərəfdarlarına sırmaga çalışır. Amma belə bir xəyanətkarın hər gün və hər saat növbəti xəyanətlər etməsinə kimsənin şübhəsi yoxdur.

Sonda isə, biz bir daha Əli Həsənovun sitatından bir parçanı xatırlatmaq istərdik: “Mən size sual verirəm: belə çətin, paramparça vəziyyətdə məsuliyyətinizi, dövlət təriyəsini dərk etmədən, atıb qaçığınız Azərbaycanın siyasi, sizinse fiziki varlığındı xilas etdiyi üçünüm Ulu Öndər Heydər Əliyevin ünvanına ittihamlar səsləndirirsiniz? Daxili işlər naziri dünyani nüvə məharibəsi ilə təhdid edən, müdafiə naziri prezident və spikerə meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanları torpağın itkisində günahkarıdır, yoxsa Azərbaycanı bu rezalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvəndən xilas edən Ulu Öndər Heydər Əliyev mi?

Ə.Kərimli, tarix, məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adı bloqqer kimi maraq doğurursuz...”. SİTATIN SONU...

**Rövşən NURƏDDİN OĞLU**

5 sentyabr 2019-cu il

# “REAL”-“Milli Şura” davası şışdi

*Natiq Cəfərli: “Tüpürüm belə siyasətə”*

Son vaxtlar müxalifət düşərgəsinin, demək olar ki, bütün cinahlarında kəskin qarşılardan yaşansa da, artıq neçə müddətdir ki, “REAL” partiyası ilə “Milli Şura” arasında yaşansa da. Xüsusilə, “realçı” funksioner Natiq Cəfərlinin sosial şəbəkələrdə yayılan canlı yayılara qatılaraq, ənənəvi müxalifət rəhbərliyini kəskin şəkildə ittihamlara məruz qoyması, nəticə olaraq, həm “Milli Şura”, həm də bu qurumu, demək olar ki, idarə edən AXCP tərəfdarlarını hiddətləndirib. Söyüd və təhqirlər bütün mənalarda həddini aşırı, “REAL” partiyasının rəhbərliyi hədəfə alınır. Eyni zamanda, “realçıları” hakimiyətə işləməkdə və xəyanət etməkdə suçlayan qarşı tərəfin iddialarına dərhal reaksiya verilib.

**Sayıları 100-ü keçmir, sadəcə, hər birinin de 4-5 saxta profili var...**

Yeni cərəyan edən sözügedən olaylarla bağlı N.Cəfərli “Facebook” vasitəsi ilə onu və partiyasını söyənləri cavabsız qoymayıb. O bildirib ki, “Milli Şura” onun şəxsinə ve “REAL”-a qarşı qarayaxma və çamuratma kampaniyasını ərəfə qaldırıb: “Fikri olub bəni olmayan bir qrup adam (sayıları 100-ü keçmir, sadəcə, hər birinin de 4-5 saxta profili var) kuy yaradaraq, fikir formalaşdırmağa çalışır. Bu kampaniya birbaşa “Milli



Şura” rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 26 ildir. Daşıyıcıları olanlar zaman-zaman eyni kampaniyani ya öz təşkilatlarının içinde olanları, ya da digər siyasi partiyalara qarşı aparırlar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmür olan onlarla adam var deyə kompleksə düşübələr, fərqli düşünən görəndə sənki havalanıllar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar.

**Müsavat partiyası 2013-cü ildə “Milli Şura”dan çıxanda, eyni kampaniyani onlara qarşı da apardılar**

“REAL” partiyasının icraçı katibi, ümumiyyətə, “Milli Şura” və AXCP rəhbərliyinin hər zaman onların fikirlərini bölmüşməyənləri düşmən elan etdiklərini xatırladıb və xüsusiyyətlə, 2013-cü ildə İsa Qəmberin başçılığı zamanı Müsavat partiyasının “Milli Şura”nın tərk etməsinə xatırladıb. “Müsavat” partiyası 2013-cü ildə “Milli Şura”dan çıxanda, eyni kampaniyani onlara qarşı da apardılar” deyə qeyd edən “REAL” funksioneri, daha bir məqama da toxunaraq, bildirib ki, zaman-

zaman bir çox siyasi partiyalar “Milli Şura”-AXCP cütlüyündən imtina edib, bu fakt isə, həmin təşkilatların zəifləməsi ilə nəticəsini tapıb: “...Hamını gözdən salıb ortada tək qalsalar, zaten, zəif durumlari daha pis vəziyyətə düşəcək, məhv olacaqlar... Bu, o qədər aydın məntiqdə ki, anlamırlarsa, deməli, beyniləri yoxdur”.

Daha bir maraqlı məqam N.Cəfərlinin ənənəvi müxalifətin populizm xəstəliyinə malik olmaları barədə dediyi sözlərdir. O, belə bir amilin siyasetə yaramadığını bildirib: “Mən belə məsuliyyetsiz və populist ola bilmirəm - siyaset budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasetə”.

**Gültəkin Hacıbəyli  
“REAL”-a üzv olmaq istəyib?**

Yeri gelmişkən, N.Cəfərli ona qarşı sosial şəbəkədə status yazan G.Hacıbəylini də hədəfə almağı unutmayıb. Onun sözlərinə görə, G.Hacıbəyli, hətta bir zamanlar “REAL”-a üzv də yazılıq isteyibmiş və bunu debata çıxarsa, sübut etməyə hazırlıdır: “Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımıda debat edək, bütün daşları etəyindən töksün, jurnalist istənilən suali versin, mən isə ondan bir zaman nədən “REAL”-a gəlmək istədimini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”.

Bələliklə, vəziyyətin nə qədər gərgin olduğunu göz önündədir və bu gərginlik get-geđə dəha da qızışmaq üzərdir. Artıq necə deyərlər, tərəflər bir-birlərini məhv etmək üçün açıq-aydın meydana gələnlər...

**Rövşən RƏSULOV**



*Əli Kərimliyə qəssab kötüyü...*

**RƏFIQƏ**

*Bu başlığı elə-bələ yazmamışam. Əli Kərimli kimi satqın və əxlaqsızların özünü “siyasetçi” adlandırması və sonra da sosial şəbəkələrdə oturub ağzını qoyub... atdığı böhtanların bədəlini ödəməyin isə ona baha başa gəldiyini, hələ də anlamır. O, anlamır ki, siyaset böyük işdir; amma bu işdə satılıb-satanla olanda ortaya siyaset yox, “siyasi ət” çıxır. Bu gün həmin satan-satılan kiçik, türkayılların təbirincə desək, küçük adamlar virtual sallaqxanalardan özlərinin siyasi ətlərini camaata sırmaga çalışırlar. Belələrlə nə etmək lazımdır? Əlbəttə ki, baltalamaq! Ə.Kərimli kimi, “siyasi ət” kötükərini məntiq kötüyünün üstünə uzadıb, elə baltalamaq lazımdır ki...*

Bir məsələ var ki, Ə.Kərimli kimilər o qədər heyasız məxluqlardır ki, təki qrant alınlardır, min yere şaqqlanmağa belə razı olurlar. Özü də, bu, o Ə.Kərimlidir ki, bütün fəaliyyətini, “facebook”da, kompüter qarşısında oturaraq, yersiz çıxışlar etmək üzərində qurmaqla, stekanda firtina görüntüsü yaratmağa cəhd edir. Elə son günlər əmək haqlarının artması ilə bağlı Sərəncamın sentyabrın 1-də reallaşmasına kölgə salaraq, bu artımın “ölkəni krizis vəziyyətinə” salacağı deməklə, nə qədər alçaq və iyrənc əməllərindən el çəkmədiyini göstərir. Ancaq bu, heç bir şeyi dəyişmir. Çünkü xalq öz dövlətinə güvənir və həmişə də bir daya olacaqdır. Ə.Kərimli kimi satqın məxluqlar isə, yeri gəlse, ölkədə əldə olunan uğurlara kölgə salmaq üçün, hətta özünü auksiona çıxarmağa belə razıdır. Təki ölkədə siyasi sabitlik pozulsun. Ancaq bu et kötüyü, anlamır ki, xalq-iqtidər birliyi o qədər güclüdür ki, Ə.Kərimli kimi iblisler heç nəyə nail ola bilməyib və bilməyəcəklər də. Ona görə də Ə.Kərimli öz günün, ağlayır ki, 26 ildir özünün bütün iyrənc əməllərini nümayiş etdirse də, hələ də bir şeyə nail ola bilmir. Bu isə xarici qüvvələrdən qopmamaq istədiyi qrantların əldən getməsi deməkdir.

AXCP sədrinin xəyanət xronologiyasına nəzər salsaq, onun bir məxləqə olaraq, siyasi firıldaqlılıq üsullarına şəytan da həsəd aparır. Bu yerde ASDP sədri Araz Əlizadənin dediklərini bir daha xatırlatmaq yerinə düşər: “AXCP tarixində Ə.Kərimli qədər pozuculuq fəaliyyəti, Ə.Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlaşmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci şəytan cildine giren iblis olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Ə.Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır”.

Bax, budur Ə.Kərimlinin iblis xisleti. Ancaq əlavə fayda ki, bu plan da baş tutmadı. Çünkü satqınçılıq və xəyanətin ömrü az olur. Məger bu reallıq dəfələrlə təsdiqi tapmayıbmı?

# Səbaildə evdən oğurladığı pulla özüne avtomobil alan şəxs tutulub



Qeyd edilən hadisəni törətməkde şübhəli bilinən əvvəller məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov Səbail Rayon Polis idarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliy-

yat nəticəsində tutularaq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özüne yeni avtomobil alıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Polis əməkdaşları M.Zülfüqarovun digər analoji cinayətlərə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəken başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzine, Səbail Rayon Polis idarəsinə müraciət edə bilərlər.

# Suraxanıda evdən qızıl əşyaları və mobil telefon oğurlayanlar yaxalanıb

Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı Rayon Polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayondakı evlərin birindən 600 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər

məhkum olunmuş Y.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 100 manat pul və əntiq əşya oğurlamaqdə şübhəli bilinən Abulbəyli kənd sakini E.Qasimov yaxalanıb. Sentyabrın 3-də sa-

at 2 radələrində Zabrat dəmir yolu stansiyasından 200 metr qoşa birləşdirici naqili və 100 metr aparıcı trosu kəsib oğurlamağa cəhd göstərən Bakı şəhər sakini M.Əliyev Nəqliyyatda Baş Polis idarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.

*İnsanın ayrılmaz hüquq və azadlıqları haqqında müasir təsəvvürlər insanın keçmişdə müxtəlif xarakterli sıxlıqları, zülmləri dəf etməsi ilə bağlı olan intellektual və siyasi təc-rübəni ifadə edir. Liberal ideyalar və demokratik dəyərlər iki dünya müharibəsi, yüzlərlə regional və lokal silahlı münaqişələr, inqilablar, totalitar rejimlər və s. kontekstində təsdiqini tapmışdır. Daşqın Qəmbərov yazır: "Dünya mədəniyyətinin və sivilizasiyasının fenomeni insan hüquqlarının formallaşması tarixində, əsasən, üç nəsil hüquqlar fərqləndirilmişdir. Birinci nəsil hüquqlara ancaq vətəndaş və siyasi hüquqlar daxil idi. Bu nəsil hüquqlar XVII-XVIII əsrlərdə İngiltərədə, Amerikada və Fransada baş vermiş inqilablar dövründə formalılmışdır və burjuaziya sinfinin sosial-siyasi maraqlarını ifadə edirdi. İkinci nəsil hüquqlar XX əsrin ortalarında formalılmışdır.*

Bu, konstitusiyalara və coxsayılı beynəlxalq razılaşmalara geniş iqtisadi, sosial və mədəni hüquq və azadlıqların daxil edilməsi ilə səciyyələnirdi. Bu nəsil hüquqlar, hər şeydən öncə, muzdla işləyənlərin maraqlarının müdafiəsinə yönəlmüşdür. Belə hüquqlar dövlətdən müxtəlif metodlar və vasitələr yolu ilə işçilərin ləyaqətinin və həyat tələbatlarının qəbul olunmasının tələb olunduğu tarixi şəraitdə meydana gəlməyə başladı. Lakin bu hüquqlarda əhalinin digər təbəqələri də maraqlıdır. Üçüncü nəsil hüquqlar isə, qrup və kollektiv hüquqları kimi nəzərdən keçirilir. Bu hüquqlar, əsasən, XX əsrin ikinci yarısından etibarən formalılmışdır. Onların formallaşmasını elmi-texniki inqilab, müasir qlobal problemlərin keşkinləşməsi və azadlıq hərəkatlarının genişlənməsi şərtləndirmişdir. Bu hüquqlar müxtəlif sosial birliklərin-xalqların, etnik qrupların, azlıqların və s. maraqlarını əhatə edir".

Müellifin fikrincə, yuxarıda nəzərdən keçirdiyimiz hüquq nəsillərinin formallaşması insan hüquq və azadlıqlarına ümumi və universal xarakter vermişdir. Yəni onlar həzirki məqamda əhalinin bütün qruplarına və insanların həyat fəaliyyətinin bütün sahələrinə aiddirlər. Bu, mühüm tarixi proses insanın fundamental, ayrılmaz hüquq və azadlıqları arasında qarşılıqlı əlaqələri möhkəmləndirmiştir. Ümumiyyətə, müasir mərhələdə mövcud olan nəzəriyyələrin təhlili göstərir ki, hüquqların təsnifikasi nisbi xarakter daşıyır. Lakin buna baxmayaraq, hüquq və azadlıqların aşağıdakı əsas qruplarının fərqləndirilməsi təcrübəsi oturmuşdur:

- vətəndaş;
- siyasi;
- sosial-iqtisadi;
- mədəni.

Beləliklə, yuxarıda qeyd etdik-lərimiz əsasən, bir daha vurğula-yaq ki, konstitusion hüquqlar, universal olaraq, dörd qrupa bölünür-lər. Vətəndaş, siyasi, sosial-iqtisadi və mədəni hüquqlar müvafiq fəaliyyət sahələrində fəal iştirak etmək üçün hüquqi şərait yaradırlar. Məsələn, vətəndaşların siyasi hüquq və azadlıqları onların cəmiyyətin siyasi həyatında fəaliyyət imkanlarını və sərhədlərini müəyyən edir, Yəni insanlar bu hüquqlara malik olmaqla, cəmiyyətin, dövlətin idarə olunmasına, öz maraqlarının təmin olunmasına və hüquqlarının qorunması ilə bağlı hökumətə təsirələr edə bilirlər. Buna bariz nümunə kimi, məhz birləşmək hüququnu göstərmək mümkündür. Müasir mərhələdə dövlətlərin konstitutisiyasında vətəndaşların siyasi hüquqları sırasında birləşmək hüququnun mərkəzi yeri vardır. Bundan başqa, şəxsi hüquq və azadlıqlar şəxsiyyətin azadlığına, təhlükəsizliyinə və ləyəqətinə təminat verir.

D.Qəmbərov yazır: "Əsas insan hüquqları qruplarını nəzərdən keçirməzdən önce, onların bir sıra sə-

ciiyyəti xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Ümumi şəkildə onları iki hüquqi aspektə nəzərdən keçirmək mümkündür:

-birincisi, əsas insan hüquqları insanın obyektiv həyat tələbatını və maraqlarını eks etdirir. Bu tələbatları və maraqları ödəmədən insan hərtərəfi və harmonik inkişaf edə bilməz və bacarıqlarını tətbiq edə bilməz;

-ikincisi, bütün beynəlxalq-hüquqi aspektlər mənbə deyil, hüquqi forma rolunda çıxış edirlər. Bu hüquqi formalar sayesində insan hüquqları təsbit olunur və bütün beynəlxalq hüquq subyektlərinin davranışlarının ümumi qəbul olunmuş normasına çevrilirlər. İnsan hüquqlarının mənbəyi rolunda onun çoxşülü təbiəti çıxış edir ki, o da, bəşəriyyətin tarixi inkişafı gedisində tek millesir. Bununla da, müasir cəmiyyətdə insan hüquq və azadlıqlarının diapozonu qanunuyğun şəkilde genişlənir.

Müasir mərhələdə insan hüquq və azadlıqlarının qorunması problemi bir dövlətin sərhədlərini aşaraq, global statuslu probleme çevrilmişdir. Belə olan halda, universal beynəlxalq hüquqi standartların yaradılması zərurəti meydana çıxmışdır. Bu hüquqlar, fərdin özü və onun digər insanlarla, cəmiyyətlə və dövlətlə qarşılıqlı fəaliyyəti üçün olduqca vacibdir. D.Qəmbərov qeyd edir ki, deməli,

san hüquqları dedikdə, dövlətlərin konstitusiyalarında və insan hüquqları üzrə beynəlxalq hüquqi sənədlərdə, xüsusilə də, İnsan Hüquqları Haqqında Beynəlxalq Billə, həmçinin, 1950-ci ildə qəbul olunmuş İnsan Hüquq və Azadlıqların Qorunması haqqında Avropa Konvensiyasında, 1961-ci ildə qəbul olunmuş Avropa Sosial Partiyasında əsk olunmuş hüquqlar başa düşülməlidir. İstənilən əsas hüquqları hər bir iştirakçı dövlət tərəfindən qəbul olunmalıdır. Əsas insan hüquqlarını səciyyələndiren mühüm xüsusiyyətlərdən biri də, məhz bundan ibarətdir. Bu məqamda, qeyd emək lazımdır ki, əsas insan hüquqlarının fərqləndirməsi, heç də digər hüquqlar ikinçi dərəcəli kateqoriyaya aid edilməsi anlamına gəlməməlidir. Müvafiq olaraq, bu, həm də dövlətlərin digər hüquqlara az diqqət yetirməli olduğunu anlama gəlmir. Burada məsənin mahiyyəti başqa bucaqdan yanaşmaq lazımdır." Yəni əsas insan hüquqlarında digər coxsayılı hüquqlar əksini tapır ki, bunlar da insanın normal həyat fəaliyyəti üçün zəruri əhəmiyyət kəsb edirlər. Bu hüquqlar, fərdin özü və onun digər insanlarla, cəmiyyətlə və dövlətlə qarşılıqlı fəaliyyəti üçün olduqca vacibdir. D.Qəmbərov qeyd edir ki, deməli,

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb*

# İnsanın konstitusiya hüquqları və onların xüsusiyyətləri

hüquqları və maraqları standartlarını müəyyənləşdirən bir sıra beynəlxalq-hüquqi aktlarında ifadəsini tapmışdır. Məhz bu məqam da, sübut edir ki, insan hüquq və azadlıqları, yalnız dövlətin daxili selahiyəti çərçivəsində çıxaraq, bütün beynəlxalq birliyin problemine çevrilmişdir. Müasir mərhələdə hüquq və azadlıqların həcmi, yalnız bu və ya digər cəmiyyətin konkret xüsusiyyətləri ilə deyil, həmçinin, ümumbəşəri dəyərlərin, mədəniyyətin inkişafı, beynəlxalq birliyin integrasiyası və səviyyəsi ilə müəyyənleşir. Ümumdünya insan hüquqları deklarasiyası, insan hüquqları haqqında beynəlxalq paktlar, İnsan Hüquqlarının Müdafiəsi və Əsas Azadlıqları haqqında Avropa Konvensiyası əsas hüquq və azadlıqların e上帝 universal kompleksini müəyyənləşdirmişlər ki, onlar vahid halda, fərdin normal həyat fəaliyyətini təmin edirlər. Bu insan hüquqları kompleksi təsadüfi və əsassız deyil, azadlıq və sosial tərəqqi uğrunda minilliğin təcrübə əsasında formallaşmışdır. Bu baxımdan, hesab edirik ki, müasir şəraitdə əsas in-

bir daha belə nəticəyə gəlmək olur ki, digər coxsayılı hüquqlar öz başlangıcını, məhz əsas insan hüquqlarından götürürler. Ümumiyyətə, evvelki paraqrafda da, nəzərdən keçirdiyimiz kimi, insanın və vətəndaşın konstitusion hüquq və azadlıqları ayrılmazdır və onlar insanın dünyaya göz açığı bir gündən ona aiddir. Bu hüquqlar dövlət tərəfindən qorunur və şəxsiyyətin hüquqi statusunun əsas mahiyyətini təşkil edir. Ümumdünya təcrübəsinə nəzərdən keçirib, yuxarıda vurğuladıqlarımızdan da çıxış edərək, əsas insan hüquqlarına dair aşağıdakı xüsusiyyətləri qeyd etmək mümkündür:

-əsas insan hüquqları bütün digər hüquq və azadlıqlarının əsasında durur;

-əsas insan hüquq və azadlıqları ümumi xarakter daşıyır. Yəni bu hüquq və azadlıqlar hər bir insana və vətəndaşa aiddir;

-onlar istenilən hüquqi münasibətlərin bazisini təşkil edir;

-dövlətin ali qanunu olan konstitusiyada təsbit olunur;

-insan hüquqları yüksək səviyyədə hüquqi müdafiəye malik olur.

Deməli, konstitusion hüquqlar ele insanın əsas hüquqlarıdır. Bu hüquqların başlıca səciyyəvi cəhətləri onların ayrılmaz və təbii olmalarındadır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, insanın əsas hüquqları subyektiv xarakterlidir. Əsas insan hüquqları mütləq əsas və nisbi əsas hüquqlara bölnür. İnsanın mütləq hüquqları onun anadangəlmə malik olduğu hüquqlardır ki, onlar dövlətdən asılı olmur, şərtsiz, dəyişməz və toxunulmazdır. Nisbi əsas hüquqlar qanunla məhdudlaşdırılan hüquqlardır. Mütləq hüquqlardan fərqli olaraq, nisbi hüquqların dayışıcılarına müəyyən səlahiyyəti şəxslər nəzərət edirlər. Yəni burada səhəb insanların davranışlarının dövlət tərəfindən nəzarətdə saxlanılmasına dərdir.

Tarixə nəzer salsaq, gərərik ki, konstitusion hüquqların əsas fundamental hüquqlar kimi qəbul olunması təcrübəsi, əsasən, XIX əsrin ortalarından genişlənməyə başlamışdır. Bu, həmin dövrdə başlayaraq, əksər Avropa ölkələrinin konstitusiyalarında əskini tapmışdır. BMT Nizamnaməsi əsas hüquq və azadlıqların gözlənilməsi

ile bağlı dövlətlərin üzərine öhdəlik qoyur. 1946-ci ildə BMT-nin İqtisadi və Sosial Şurası özünün köməkçi orqanı kimi İnsan Hüquqları üzrə Komissiyası yaratmışdır. Bu komissiya İnsan Hüquqları üzrə Beynəlxalq Billə münasibətdə öz mülahizələrini təqdim edir. Nəzəre almaq lazımdır ki, müasir mərhələdə İnsan Hüquqları üzrə Beynəlxalq Bill özüne aşağıdakı razılaşmaları daxil edir:

-Ümuminsan Hüquqları Deklarasiyası;

-İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt;

-Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt;

-Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktta aid Fakültativ Protokol;

-Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktta aid Fakültativ Protokol;

-Vətəndaş və siyasi Hüquqlar haqqında Beynəlxalq Paktta aid Fakültativ Protokol. Bu protokol ölüm hökmünün ləğvinə yönəlmİŞdir.

VAHİD ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru

*Qarınداğı piyləri əritmək üçün  
bu qidalara üstünlük verin!*



**A**limlər qarında zərərlili intutiv piylərin parçalanmasına səbəb olan və bağırsaqların işini yaxşılaşdırın mehsulların siyahısını açıqlayıblar. Həmin siyahıya 20-dən çox mehsulun adı daxil edilib.

Bu barədə mail.ru

saytında məlumat dərc olunub. Yazıda qeyd olunur ki, qarın nahiyyəsində piylə mübarizə aparmaq üçün mütxəssislər paxlalı bitkilərdən, loba, noxud, bişmiş kartof, qulançar, balqabaq, yumurta, avokado və gül kələmindən istifadə etməyi məsləhət görürələr. Həmin məhsullar kalium, antibiotik, zülal və sinklə zəngindir və onlarla qidalanmaq immuniteti yüksəldir, tezdoyma hissi yaradır.

Həmçinin şışman qarınla mübarizədə yaşılan banan, qəhvə və çaydan istifadə etməyin də faydalı olduğu bildirilir. Onlar, sitrus, süd və ağartı məhsulları kimi həzm prosesinin yaxşılaşmasına kömək edir. Qoz, findiq, badam və püste də organizmə eyni təsir göstərir.

Soğan, zeytin yağı, yulaf, pomidor, qızıl baliq və tuna baliğı mineralları və D vitaminini ile zəngin olduğunu göstərən bildirilir. Lakin alimlər onu da müəyyən ediblər ki, yalnız idman məşğələləri ilə qarın piyindən qurtulmaq mümkün deyil. Həmin məşğələlərlə birlikdə ariqlamağa səbəb olan qidaların qəbul edilməsi normal çekiye sahib olmaqdə əsas vasitələrdən biri olmalıdır.

## *İqlim dəyişikliyi 2050-ci ilədək bananların məhvini səbəb olacaq*



**I**qlim dəyişikliyinin dağılıcı nəticələri, əsasən də qlobal temperaturun artması 2050-ci ilədək bananların tam yox olmasına getirib çıxara bilər. "Nature Climate Change" jurnalında dərc olunan yazıda qeyd edilir ki, Böyük Britaniyanın Exeter universitetinin alimlərinin apardığı tədqiqatın nəticələrinə əsasən, iqlim dəyişikliyi dünyada banan istehsalının həcmində təsir göstərir. Bunun üçün onlar banan istehsalı və ixracatında önde gedən 27 ölkədə məhsuldarlığı analiz ediblər. Məlum olub ki, bananın yetişməsi üçün əlverişli olan qlobal istiləşmə səbəbindən 1961-ci ildən etibarən bu məhsulun istehsal həcmi artmağa başlayıb.

Lakin, eyni zamanda, dünyada temperatur artımının davam etməsi əks-effekt də səbəb ola bilər: yəni bananın məhsuldarlığı tədricən azalar, 2050-ci ildə tamamilə yox olar. Mütxəssislərin məlumatına əsasən, hazırda 10 ölkədə banan istehsalının həcmi azalmağa başlayıb. Bundan en çox Hindistan və Braziliya ziyan çekir.

## *Rusyanın baş onkoloqu xərçəngi yaradan başlıca amilləri açıqlayıb*

**S**iqaret, alkogol və insan papilloması virusu xərçəng xəstəliyinin yaranmasının başlıca səbəbləridir. AZERTAC xəber verir ki, xərçəng yaradan bu amilləri Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin jurnalistlərlə söhbətində sadalayıb. O qeyd edib ki, xəstəliyin yaranmasına 15 fəz insanın genotipi səbəb olur, qalan amillər isə həyat tərzi ilə bağlıdır.



Baş onkoloq xəstəliyin kimyevi vasitələrin, məsələn, boyaların təsirində yarana biləcəyini istisna etməyib.

## **ELAN**

Muradov Mahir Murad oğluna məxsus olan Şirvan şəhəri T.İsmayılov küç. 7, ev 13 Energetik küçəsi, bina 5, mənzil 25 ünvanında yerləşən mənzilə 11.11.1997-ci il tarixdə verilmiş 12/141 sayılı Qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

# **ses**

**Son sahifə**

**5 sentyabr**

## **Həbib Nurməhəmmədov Porye ilə döyüş ərefəsində güclü mühafizə olunur!**

**Y**üngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov amerikalı Dastin Porye ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirəcəyi döyüş astanasında güclü qoruma altında saxlanılır.



AZERTAC TASS informasiya agentliyinə istinadla xəber verir ki, bu barədə rusiyalı idmançının komandası məlumat yayıb. "Həbib silahlı şəxslər tərəfindən mühafizə olunan qapalı ərazidə yaşayır. Onu heç bir təhlükə gözləməsə də, bu, ona sakit şəkildə döyüşə hazırlaşması üçün lazımdır", - deyə komandanadan bildiriblər.

Dağıstanlı döyüş ustası 2018-ci ilin aprel ayında amerikalı El Yakvinta ilə mübarizədə çempionluq kəmərini qazanıb və oktyabrda irlandiyalı Konor Makqreorla uğurlu döyüş keçirərək bu adı qoruyub. Ümumilikdə isə 30 yaşlı Nurməhəmmədov 27 qələbə qazanıb və bir dəfə də olsun məğlubiyyətə uğramayıb. Xatırladaq ki, Həbib Nurməhəmmədov və Dastin Porye arasında maraqla gözlənilən döyüş sentyabrın 7-də Əbu-Dabi şəhərində keçiriləcək.

## **"Azəryol" Ukrayna klubuna qalib gəlib**



Bakının qadın həndbolçularından ibarət "Azəryol" komandası Ukraynada telim-məşq toplantılarını davam etdirir. Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, həndbolçularımız hazırlığın ilk gündən Ukraynanın "Karpati" komandası ilə yoxlama matçında qüvvələrini sınayıblılar. Ujkorod şəhərində keçirilən görüş "Azəryol"un 38:26 hesablı qələbəsi ilə yekunlaşıb.

## **Azərbaycan badmintonçusu 920 reytinq xalı qazanıb**

**B**elarusun paytaxtı Minskdə badminton üzrə "Belarus International 2019" turnirinə yekun vurulub. AZERTAC xəber verir ki, 29 avqust - 1 sentyabr tarixlərində keçirilən "International Series" kateqoriyalı turnirdə badmintonçumuz Edi Reski Dviçayo da iştirak edib. Mübarizəyə əsas mərhələdən başlayan E.R.Dviçayo onaltıdır finalda Kanada təmsilçisi Sankirsle qarşılaşır. Hər iki seti üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibini 2:0 (21-19, 21-14) hesabı ilə məğlub edib. Badmintonçumuz səkkizdəbir finalda Çin idmançısı Ley Lan Xi ilə üz-üzə gelib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 3 set davam edib. İlk seti 21-17 hesabı ilə irəlidə bitirən Dviçayo növbəti 2 setdə rəqibinə məğlub olub 1:2 (21-17, 7-21, 12-21). Edi aktivinə daha 920 reytinq xalı əlavə edib.

## **"Bavariya"dan rekord qazanc: 750,5 milyon avro!**



**B**avarıya" ötən mövsüm rekord həddə gəlir elde edib. "Bild" nəşrinin yazdıǵına görə, Münhen təmsilçisinin ötən mövsüm dövriyyədəki pulu 750,5 milyon avro olub ki, bu da klub tarixində rekord göstəricidir. "Bavariya" sponsorluq görüşləri, yayım hüquqlarının satılması və bilet gəlirləri hesabına bu gəlirə nail olub. Klubun xalis mənfəeti 52,5 milyon avro təşkil edib. Bu isə ötən mövsümlə müqayisədə 72 faiz artımdır.

**Baş redaktor:**

**Bəhruz Quliyev**

**Baş redaktorun müavini:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492  
http://www.ses-news.az  
http://www.sesqazeti.az  
E-mail: ses@sia.az  
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses"in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur  
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600**